

1. Kollektivdə konkret vəziyyət, əhval ruhiyyə, davranış nədən çox asılıdır?

- korporativ mədəniyyətdən
- Yaranmış sosial psixoloji vəziyyətdən
- ✓ sahibkar və ya menecerin davranışından
- sahibkarlığın sosiallıq səviyyəsindən
- işlək hüquqi normalardan

2. Biznes etikasının ilk ümumi prinsipi nədir?

- Düzgün cavab yoxdur
- sosiallığı
- ✓ qanuniliyi
- fərqliliyi
- xüsusiyyəti

3. söhbəti üz mülkiyyətiniz tək əldə etməyə çalışmayın ifadəsi kimə məxsusdur?

- Artur Rok
- Tom Perkins
- ✓ Siseron
- E. Toffel
- Platon

4. Etiket həmçinin olan tələbləri də ehtiva edir

- nitqə
- geyimə
- yerləş-duruşa
- ✓ bütün cavablar doğrudur
- zahiri görünüşə

5. Biznesdə əliyəriyyənin nəticələrini Sərbəst sahibkarın qayəsi kitabında çox dəqiq izah edən amerikan alimi kimdir?

- A.Smit
- Lora Neş
- ✓ K.Rəndoll
- Kolxberq
- D.Rikardo

6. İşgüzar söhbət nədir?

- işgüzar münasibətdir
- ✓ söhbətin xüsusi formasıdır
- işgüzar etikətdir
- razılıq formasıdır
- müqavilə formasıdır

Qiymət nəyə bilavasitə təsir göstərir

7. 1. Mənfəətin formalaşmasına
2. Rəqabət mübarizəsinin xarakterinə və nəticəsinə
3. İstehsalın həcminə
4. Məhsulun sifariş portfelinə

- 2,3
- 3,4
- ✓ 1,2
- 2,4

- 1,3

Aşağıdakılardan hansılar işsizliyin növüdür?

- 1.Friksion
- 2.Funksional
- 3.Struktur
- 4.Dövri
- 5.Mərhələli

8.

- 1,2,5
- ✓ 1,3,4
- 2,3,4
- 3,4,5
- 2,4,5

9.

Aşağıdakılardan hansı dövlətin mühüm funksiyalarından biridir?

- Düzgün cavab yoxdur
- Milli təhlükəsizlik tələbi
- İnformasiya sisteminin təhlükəsizliyini təmin etmək
- ✓ Rəqabətin müdafiəsi
- Keyfiyyətli idarəetmə qərarları qəbul etmək

10.

Aşağıdakılardan biri bazar iqtisadiyyatında əsas tənzimləyici alətlərdən biridir:

- Büdcə kəsiri
- İnflyasiya
- ✓ rəqabət
- Milli gəlir
- Düzgün cavab yoxdur

11.

Iqtisadiyyatda sukan funksiyasını yerinə yetirir.

- Dövlət strukturları
- Düzgün cavab yoxdur
- ✓ Dövlətin iqtisadi sistemi
- Dövləti siyasi sistemi
- Dövlətin sosial sistemi

12.

Iqtisadiyyatda külək funksiyasını nə yerinə yetirir?

- Sahibkar
- Mənəvi maraq
- ✓ Maddi maraq
- Dövlət
- Doğru cavab yoxdur

13.

Iqtisadiyyatı yelkənli gəmiyə hansı iqtisadçı bənzədir?

- Druker
- D. Rikardo
- A.Smit
- K.Porrer
- ✓ V.İ.Leontyev

14.

Dünya təcrübəsi göstərir ki, təkcə nə cəmiyyətin ümumi tələbini ödəyə bilməz?

- Düzgün cavab yoxdur
- Sosial mexanizm
- İqtisadi mexanizm
- ✓ Bazar mexanizmi

- Təbii inhisarçılıq

15. Bazar münasibətləri şəraitində qiymət hansı rolu oynayır?

- düzgün cavab yoxdur
- ✓ istehsalın tənzimləyicisi
- alıcıları razı salmaq
- satıcının mənfəəti
- biliklərin qiymətləndirilməsi

16. Büdcə kəsri nə deməkdir?

- Düzgün cavab yoxdur
- investisiya siyasətinin vergi siyasətindən üstünlüyü
- istehsalata qoyulan müxtəlif vergi güzəştləri
- ✓ dövlət məsrəflərinin onun gəlirlərini üstələməsidir
- bir büdcə fondunun digərindən əskikliyi

17. Hansı vasitəçi deyil?

- agent
- dustribyutor
- ✓ biznesmen
- diler
- broker

18. Sahibkarlıq fəaliyyəti növünə nə aid edilmir?

- kommersiya sahibkarlığı
- maliyyə sahibkarlığı
- istehsal sahibkarlığı
- konsultativ sahibkarlıq
- ✓ kooperativ sahibkarlığı

19. Qeyd edilənlərdən hansı kiçik və böyük biznesin inteqrasiya forması deyil?

- françayzinq
- vençur maliyyələndirməsi
- lizinq
- ✓ konsalting
- subpodrad

20. Kim tərəfindən ilk dəfə yeniliklər anlayışı təklif edilmişdir?

- A.Robertson
- ✓ Y.Şumpeter
- K. Cons
- T.Kemp
- A.Smit

21. Biznes növünə aid deyil?

- kommersiya
- informasiya
- istehsal
- ✓ investisiya
- maliyyə

22. Qeyd edilənlərdən hansı təkrar istehsal prosesinin forması deyil?

- istehsal
- √ mal
- mübadilə
- istehlak
- bölgü

23. Qeyd edilən xarakterik cəhətlərin hansı biznesmenə xas deyil?

- məsuliyyət
- √ yalan
- müştəriyə diqqət
- əsaslanmış riskli fəaliyyət
- özünə inam

24. Bazarın iqtisadi subyektləri ?

- mallar
- √ firmalar
- dövlət
- qiymət
- kapital

25. Aşağıda qeyd edilənlərin hansını sahibkar anlayışına aid etmək olar?

- Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs
- Mənfəətin əldə edilməsi məqsədi ilə istənilən fəaliyyət növü ilə məşğul olan şəxs
- ödənişli xidmətlər göstərən istənilən şəxs
- Mənfəət haqqında fikirləşən şəxs
- √ Gələcək inkişaf haqqında düşünən, təşəbbüskar, riskə gedən şəxs, novator

26. Bazar iqtisadiyyatının əsas parametrləri hansılardır?

- administrasiyalaşma, məhdud seçim, qiymətlərin nizamlanması
- rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət
- √ azad sahibkarlıq, rəqabət, şəxsi mülkiyyət, seçim azadlığı
- rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət, mal
- dövlət mülkiyyəti, seçim azadlığı, azad sahibkarlıq

27. Konsultativ sahibkarlığın mühüm istiqaməti hansıdır?

- Auditor xidməti
- Sığorta
- Ticarət xidməti
- Doğru cavab yoxdur
- √ Reklam

28. Sığorta nədir?

- Qərəzsiz və müstəqil analitik-nəzarət infrastrukturunu
- Dəyərli, məqsəduyğun fəaliyyət
- √ iqtisadi təhlükəsizliyin təmin olunması üsullarından biri
- Doğru cavab yoxdur
- İdarəetmə məsələləri üzrə mütəqil təşkilat

29. Broker və agent ticarət vasitəçilərindən nə ilə fərqlənir?

- Daha diqqətli olmasına görə
- Sərbəstliyinə görə
- Tədavül sahəsində fəaliyyətinə görə
- √ təmizlik və sadəliyinə görə

- Bazarı ətrafı öyrənməsinə görə

30. İqtisadi ədəbiyyatda istehsalın 4 amili göstərilir. Aşağıdakılardan hansı bu amillərdən biri deyil?

- Sahibkarlıq qabiliyyəti
- Kapital
- ✓ sahibkarlıq təşəbbüsü
- əmək
- Torpaq

31. Maliyyə biznesinin nəyə ehtiyacı vardır?

- ✓ Dəqiq informasiya və müasir hesablama texnikasına
- Qiymətlər və qiymətə təsir edən amillər haqqında məlumatın toplanmasına
- Ticarətin qaydaya salınmasına
- Elmi-nəzəri biliklərə
- Innovasiya və elmi-texniki fəaliyyətə

32. ən zərif və mürəkkəb biznes növü hansıdır?

- İstehsal
- ✓ Maliyyə
- Konsultativ
- Doğru cavab yoxdur
- Kommersiya

33. Dünya təcrübəsində və konsulting adlanır ?

- Alqı-satqı üzrə sazişlər
- İşgüzar münasibətlərin məcmusu
- ✓ idarəetmə məsələləri üzrə kommersiya və ödənişli məsləhət
- Kommersiya fəaliyyətinin xüsusi növü
- İdarəetmə məsələləri üzrə sazişlər

34. İş və xidmət yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. Bu, biznesin hansı növünə aiddir?

- Kommersiya
- Maliyyə
- Konsultativ
- Doğru cavab yoxdur
- ✓ İstehsal

35. Çoxşaxəli biznes fəaliyyəti müxtəlif əlamətlərə görə təsnifləşdirilir. Aşağıdakılardan hansı bu əlamətlərdən biri deyil?

- Fəaliyyət növünə görə
- ✓ mülkiyyət forması və kommersiya növünə görə
- Mülkiyyətçilərin miqdarına görə
- Təşkilati-iqtisadi formalarına görə
- Mülkiyyət formalarına görə

36. Biznesin növləri sahibkarın müəyyən edir

- ✓ fəaliyyətin əsas sferasını
- Məqsədinə çatmasını
- Marağ və gəlirini
- Doğru cavab yoxdur
- Maraqlarının reallaşması cəhdini

37. Xarici və daxili imkanların təhlili hansı metod ilə həyata keçirilir?

- √ SWOT
- SPOT
- Doğru cavab yoxdur
- Statistik
- Analiz

38. Aşağıdakılardan hansı biznesin məqsədlərindən biridir?

- ixtiraçı və fəal olmaq
- mühafizə mexanizminin etibarlılığını artırmaq
- √ bazarda qabaqcıl mövqeyə nail olmaq
- Doğru cavab yoxdur
- effektiv vergitutmanı tətbiq etmək

39. Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biri deyil?

- √ Fəaliyyətin istiqamətini düzgün müəyyənləşdirmək
- əmtəə və xidmət istehsalına hazır olmaq
- son nəticəyə yönəlmək
- ixtiraçı və fəal olmaq
- İşin faydalılığını qiymətləndirməyi bacarmaq

40. Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biridir?

- İşin faydalılığını qiymətləndirməyi bacarmaq
- son nəticəyə yönəlmək
- ixtiraçı və fəal olmaq
- √ Bütün cavablar doğrudur
- əmtəə və xidmət istehsalına hazır olmaq

41. Hansı amil biznesin xarici mühit amillərinə aid edilmir?

- sosial-mədəni şərait
- √ müəssisənin strukturu
- rəqiblər
- istehlakçılar
- demoqrafik mühit

42. Qeyd edilən amillərdən hansı sahibkarlığın makro mühitinə aid deyil?

- coğrafi mühit
- √ texnologiya
- sosial-mədəni mühit
- texnoloji mühit
- demoqrafik mühit

43. Hansı amil xarici mikromühit amillərinə aid edilmir?

- dövlət tənzimlənməsi idarələri
- rəqiblər
- √ dünya bazarında konyuktura
- iqtisadi mühit
- qanunlar

44. Biznesin daxili mühitinə aid edilmir?

- müəssisənin quruluşu
- vəzifə
- məqsəd
- √ siyasi amillər

- texnologiya

45. Məhz ... müvəffəqiyyətin mərkəzi amilidir?

- Birləşmə
- Rəqabət
- ✓ Adamlar
- Səmərəlilik
- Texnologiya

46. Aşağıdakılardan hansı müasir demokratik siyasi sistemlərin əlamətlərindən biridir?

- Kodlaşdırılmış hüquq sistemi
- Düzgün cavab yoxdur
- Demokratiya və totalitarizm
- Azad və müstəqil sahibkarlıq fəaliyyəti
- ✓ Müstəqil və ədalətli məhkəmə sistemi

47. İstehlak bazarları hansı bazarları əhatə edir?

- Reklam və Konsaltinq xidməti
- Daşınmaz əmlak bazarı
- ✓ İstehsalat və qeyri-istehsalat təyinatlı mal və xidmətlər bazarını
- Əmtəə və əmək bazarını
- İnfrastruktur xidməti

48. Ehtiyat bazarları hansı bazarları əhatə edir?

- İnformasiya
- ✓ Bütün cavablar doğrudur
- Kapital
- Əmək
- İnfrastruktur xidmətləri

49. Biznesin mikromühitinin ən mühüm amili hansıdır?

- Daşınmaz əmlak bazarı
- Əmtəə və əmək bazarı
- Reklam bazarı
- İnformasiya və innovasiya bazarı
- ✓ Ehtiyat və istehlak bazarları

50. əhalinin alıcılıq qabiliyyəti aşağıdakılardan hansından asılıdır?

- İşsizlik səviyyəsindən
- ✓ Bütün cavablar doğrudur
- Cari gəlir və qiymətlərdən
- İqtisadi artım və tənəzzüldən
- Vergilər sistemindən

51. Aşağıdakılardan hansı biznesin təbii coğrafi mühitinin keyfiyyətlərindən biridir ?

- Torpaqların məhsuldarlığı
- Ekosistemlərin məhsuldarlığı
- ✓ Bütün cavablar doğrudur
- Çirkənmə və təbii tarazlığın pozulma dərəcəsi
- Sərvətlərin mövcudluğu

52. İnsanın cəmiyyətdə davranışı nəyin nəticəsidir?

- Müstəqil Azərbaycan Respublikasının qanunauyğunluqlarının
- Düzgün cavab yoxdur
- Şəxsi tərbiyənin
- ✓ Şəxsiyyətin fərdi xüsusiyyətləri və xarici mühitin mürəkkəb birləşməsinin
- Aldığı məhsulun

53. Mahiyyətinə görə texnologiya nə vasitəsidir?

- Arzuya çatmaq
- Düzgün cavab yoxdur
- Alqı-satqı
- ✓ Xammalın arzu olunan məhsula çevrilməsi
- Resurs, enerji əldə etmək

54. ABŞ-da hansı vahid kommersioniya məəcəlləsi var?

- ✓ Sahibkarlığı tənzimləyən və vətəndaş hüquqlarının xüsusiyyətlərinə malik olan
- Düzgün cavab yoxdur
- Kodlaşdırılmış hüquq sisteminə malik olan
- Vətəndaş və ənənəvi hüququn xüsusiyyətlərinə malik olan
- Sərbəst hüquqa və fəaliyyətə aid olan

55. Vətəndaş hüquq sistemi həmçinin belə də adlanır?

- Demokratik hüquq sistemi
- Mərkəzləşmiş hüquq sistemi
- ✓ Kodlaşdırılmış hüquq sistemi
- Teokratik hüquq sistemi
- Ənənəvi hüquq sistemi

56. Bunlardan hansı hüquq sisteminin tiplərindən biridir ?

- Bürokratik
- Demokratik
- Demografik
- Düzgün cavab yoxdur
- ✓ Teokratik

57. Biznes yaşamaq və effektivliyini qoruyub saxlamaq üçün nə etməlidir?

- Sərbəst fəaliyyət göstərməlidir
- Səbr etməlidir
- Ürəyinin səsinə qulaq asmalıdır.
- ✓ Uyğunlaşmağa məcburdur
- Planlaşdırmaya üstünlük verməlidir.

58. Nə üçün müəssisələr öz fəaliyyətində xarici mühit amillərini nəzərə almalı və onlara uyğunlaşmalıdır?

- Hüquq sistemi müəssisənin fəaliyyətinə təsir göstərən xarici mühit amillərindən biridir.
- Xarici mühit amilləri birbaşa və dolaylı təsir göstərir
- Düzgün cavab yoxdur.
- ✓ Biznesi resurs, enerji, kadrlar və s. ilə xarici mühit təchiz edir
- Xarici mühitlə daxili mühit arasında fərqlər var

59. Açıq sistem kimi biznes hansı baxımdan xarici mühitdən asılıdır ?

- Planlaşdırma və idarəetmə
- Düzgün cavab yoxdur
- Amillərin qarşılıqlı asılı olması
- ✓ Enerji, kadrlar və s. ilə təchizetmə

- Mürəkkəblilik və dinamiklik

60. Aşağıdakılardan hansı biznesin təşkili mərhələsidir?

- layihənin reallaşdırılması
- fəaliyyət strategiyasının işlənməsi
- bazarda boşluğun axtarılması
- biznes planın işlənilib hazırlanması
- ✓ bütün cavablar doğrudur

61. Seçim kimi məqamlara aiddir

- Ehtiyatlarının alınma bazarı
- Kapitalın dövretməsi
- ✓ Məhsul və xidmətlər
- Vəsaitin yerləşdirilməsi
- e.Bütün cavablar doğrudur

62. Geniş mənada missiya əks etdirir

- düzgün cavab yoxdur
- firmanın bütün qollarının çoxluğunu
- ✓ təşkilatın qabaqcadan təyin olunmuş şəkildə fəaliyyət göstərməsini
- təkidlə çəkilən xərclərin həcmnin azaldılması
- təşkilatın səmərəli fəaliyyət göstərməsini

63. Dar mənada missiya nədir?

- ✓ müəssisənin nə üçün fəaliyyət göstərməsi mənasının formalaşdırılmış təsdiqidir
- təşkilatın qabaqcadan təyin olunmuş şəkildə fəaliyyəti
- düzgün cavab yoxdur
- təşkilatın arzu və istəkləri
- təhlil əsasında aparılan strategiya

64. 31.Strateji qərarlar müəssisəyə imkan verir

- Doğru cavab yoxdur
- ✓ Mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə
- Əsas diqqəti fəaliyyətin düzgün həyata keçirilməsinə yönəltməyə
- Ətrafdakı tələblərə və vacib amillərə istiqamətlənməyə
- Bazar ilə bağlı məsələləri həll etməyə

65. Etalon strategiyası nə ilə bağlıdır?

- Məhsul
- Bazar
- Səhə daxilində firmanın vəziyyəti
- Texnologiya
- ✓ Bütün cavablar doğrudur

66. İstehsal müəssisəsinin yerləşdirilməsində aşağıdakı amili nəzərə almaq məqsədəuyğundur:

- ✓ Bütün cavablar doğrudur
- Anbar yerlərinin olması
- Sahənin qiyməti
- İcarə şərtləri
- Əmək resurslarının mövcudluğu

67. Ticarət müəssisəsinin yerləşdirilməsində aşağıdakı amili nəzərə almaq məqsədəuyğun deyil:

- ✓ Əmək resurslarının mövcudluğu
- Ümumi fon
- Piyada axını
- Regionun istehlak profili
- İcarə şərtləri

68. Bu təminedicisi məqsəd deyil

- ✓ Ödəniş qabiliyyəti
- Məhsuldarlığa cəhd
- İxtisas və təcrübə
- Motivasiya
- Planlılıq

69. Aşağıdakılardan hansı müəssisə fəaliyyətinin əsas məqsədlərindən biridir?

- Planlılıq
- Məhsuldarlığa cəhd
- İxtisas və təcrübə
- Motivasiya
- ✓ Rentabellik

70. Məqsədlər nədir?

- Rəqabət üstünlüyünə nail olmaq
- Doğru cavab yoxdur
- Firmanın bütün kollektivinin davranış xəttidir
- Fəaliyyət strategiyasını müəyyənləşdirmək
- ✓ Müəssisənin öz fəaliyyətində cəhd etdiyi əsas nəticələrdir

71. Konsepsiya nədir?

- Müəssisədə şöbələrarası koordinasiya əlaqəsidir
- Doğru cavab yoxdur
- Ətraf mühiti lazımınca qiymətləndirmə vasitəsidir
- ✓ Firmanın bütün rollarının çoxluğunu birləşdirən davranış xəttidir
- Gələcəkdə mükəmməl planlar hazırlamaq üçün əlverişli zəmindir

72. Azərbaycan Respublikasında xüsusi fəaliyyət növlərinin lisenziyalaşdırılması işləri hansı qanunla tənzimlənir?

- "Sahibkarlıq fəaliyyəti haqqında" qanunla
- ✓ bütün cavablar doğrudur
- "Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" qanunla
- düzgün cavab yoxdur
- "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi haqqında" qanunla

73. Qiymətləndirmə fəaliyyəti haqqında qanun nəyi müəyyən edir?

- qiymətləndirmə fəaliyyətinin dairəsini
- ✓ bütün cavablar doğrudur
- qiymətləndiricinin vəzifələrini
- qiymətləndiricinin hüquqlarını
- məcburi qiymətləndirmə hallarının dairəsini

74. Sahibkarlıq fəaliyyəti ilə kimlər məşğul ola bilər?

- yalnız hüquqi şəxslər
- düzgün cavab yoxdur
- bütün cavablar doğrudur
- ✓ fiziki və hüquqi şəxslər

- yalnız fiziki şəxslər

75. Bazar metoduna başqa sözlə nə deyilir?

- investisiya
 - Düzgün cavab yoxdur
 - Gəlir
 - Xərc
- ✓ müqayisəli satış metodu

Biznesin qiymətləndirilməsinə bazar dəyər yanaşması hansı metod vasitəsilə həyata keçirilir?

1.müqavilə üzrə idarəetmə metodu

2.sövdələşmə metodu

3.sahə spesifik metodu

4.kapital bazarı metodu

5.standart bazar metodu

76.

- ✓ 2,3,4
- 2,4,5
 - 1,3,5
 - 3,4,5
 - 1,2,3

77.

Bazar iqtisadiyatına keçidin ilk mərhələsində daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi zamanı ən çox istifadə olunan metod hansıdır?

- ✓ xərc metodu
- Podrat metodu
 - Gəlir metodu
 - Bazar metodu
 - Qalıq metodu

78.

Xərc metodunu başqa cür necə adlandırırlar?

- Müqayisəli saziş
- ✓ xərclərin toplanması metodu
- Xərclərin çıxılması metodu
 - Podrat metodu
 - investisiya

79.

Böyük Britaniyada əmlakın qiymətləndirilməsinin neçə metodundan istifadə edilir?

- 3
 - 4
 - 7
 - 6
- ✓ 5

80.

Hazırda hansı məqsədlər üçün əmlakın qiymətləndirilməsi prosesi həyata keçirilir?

- İcarəyə vermə
- ✓ Bütün cavablar doğrudur
- Birləşdirmə
 - Bölüşdürmə
 - Sığorta

81.

Hansı fərmanla qiymətləndirmə fəaliyyəti xüsusi fəaliyyət növü kimi təsbit olundu

- ✓ 4 oktyabr 1997, 637 N-li
- 10 may 2000, 627 N-li
 - Doğru cavab yoxdur

- 25 oktyabr 1998, 607 N-li
- 5 sentyabr 1996, 603 N-li

82. Qiymətləndirmə necə fəaliyyət növüdür?

- Riyazi üsul və həndəsi fiqurlarla həyata keçirilən
- ✓ İntellektual
- Rəqabətli
- Alıcıların razılığı ilə həyata keçirilən
- Doğru cavab yoxdur

83. Hansı səbəbdən əmlak bazarı ilə qiymətləndirmə fəaliyyətinin inkişafında qeyri-parallellik müşahidə olunmuşdur?

- Formal və qeyri formal
- Rəsmi və qeyri rəsmi
- Doğru cavab yoxdu
- Sosial və iqtisadi
- ✓ Obyektiv və subyektiv

84. Sivil əmlak bazarını qiymətləndirmə fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil

- Ticari əməliyyatları həyata keçirən
- Doğru cavab yoxdur
- ✓ İntellektual fəaliyyət növü olan
- Məsləhətçi rolunu oynayan
- Vasitəçilərə və fiziki şəxslərə xidmət edən

85. Hansı xarakterik cəhət sahibkarı biznesməndən fərqləndirir?

- mənfəətin əldə edilməsində tələbat
- biznes-fəaliyyətin təşkili
- özünə inam
- ✓ novatorluq
- inadkarlıq

86. Azərbaycanda Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqında Qanun nə zaman qəbul edilmişdir?

- ✓ 1993
- 1996
- 1990
- 1997
- 1991

87. Hansı iqtisadçı Qərb iqtisadiyyatında ilk dəfə sahibkar anlayışını istifadə etmişdir?

- İ.V. Sey
- A.Marşal
- A.Smit
- ✓ R.Kantillon
- Y.Şumpeter

88. Hansı fəaliyyət istiqamətinə görə biznesin növləridir ?

- istehsal biznesi, mal biznesi, büdcə biznesi, sığorta biznesi
- istehsal biznesi, komməriya biznesi, mal biznesi
- xidmətlərin göstərilməsi üzrə biznes, komməriya biznesi, maliyyə biznesi
- komməriya biznesi, maliyyə biznesi, xidmətlərin göstərilməsi üzrə biznes
- ✓ istehsal biznesi, komməriya biznesi, maliyyə biznesi, konsultativ biznes

89. Ticarət evi nəyi ifadə edir?

- Satış təşkilatlarının qarşılıqlı əlaqəsini
- Alıcı və satıcı maraqlarını
- ✓ Əmtəə mübadiləsi sferasında fəaliyyət göstərən təşkilati birliyi
- Fəaliyyət sahələri arasında birliyi
- Doğru cavab yoxdur

90. Aşağıdakılardan hansı əmtəə birjasının yerinə yetirdiyi funksiyalardan biridir?

- Məhsulun keyfiyyətinin müəyyən edilməsi
- ✓ Ticarət əməliyyatlarının tənzimlənməsi
- Öz vəsaiti hesabına məhsulların reallaşdırılması
- Topdan və pərakəndə satış ticarətinin əlaqələndirilməsi
- Məhsulun reallaşmasına cəhd

91. Maliyyə biznesi nəyi nəzərdə tutur?

- İş və xidmətlərin yerinə yetirilməsini
- Doğru cavab yoxdur
- ✓ Qiymətli kağızlar bazarının təhlilini
- Alqı-satqı üzrə əməliyyat və sazişlər
- İdarəetmə məsələləri üzrə məsləhəti

92. Fəaliyyətin əsas istiqamətini seçərkən nəyi nəzərə almaq zəruridir?

- Xüsusi təcrübəni
- ✓ Bütün cavablar doğrudur
- Nəzərdə tutulan tələbi
- Rəqabət dərəcəsini
- Mövcud potensialı

93. Maliyyə imkanlarını qiymətləndirmək dedikdə aşağıdakılardan hansı başa düşüli

- Dövrüvvə vəsaitinin həcmi
- ✓ Bütün cavablar doğrudur
- Nizamnamə kapitalının həcmi
- Maliyyələşmənin mümkün mənbələrini müəyyənləşdirmək
- Zəruri xərclərin səviyyəsini müəyyənləşdirmək

94. Sahibkarlıq imkanları hansı şəkildə təzahür edə bilər?

- Fəaliyyətin əsas istiqamətlərini seçməklə
- Bazarda payın artırılması imkanlarının müəyyən edilməsində
- Bunlardan hansı öz biznesinə başlamazdan öncə görülən analitik işlərdən biridir?
- ✓ Mövcud tələbatın ödənilməsi üçün texnologiyaların işlənilib hazırlanmasını
- Menecerin peşəkar bilik, yenilik və iş təcrübəsinin olması ilə

95. Aşağıdakılardan hansı biznesin mühüm əlamətlərindən biridir?

- Resursların bölüşdürülməsi
- yeniliklərin idarə edilməsi qabiliyyəti
- Mənfəətin artırılması imkanı
- Mühafizə mexanizminin etibarlılığı
- ✓ Şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü

96. Bunlardan hansı biznesin subyektləri kimi çıxış edir?

- Rəqiblər
- Vergi orqanları
- Maliyyəçilər

- Hüquqşunaslar
- ✓ Dövlət strukturları

97. Biznesin infrastrukturunu, fəaliyyətin qiymətləndirilməsi, marketinq hansı sistemə aiddir?

- Doğru cavab yoxdu
- Vergi sistemi
- ✓ biznes sistemi
- Dövlət sistemi
- İdarəetmə sistemi

98. Biznes-inkubatorların başlıca xüsusiyyətləri nədir?

- ✓ iştirakçıların dəqiq seçilməsi
- Düzgün cavab yoxdur
- İnnovasiya fəaliyyətini stimullaşdırmaq
- İnsan kapitalının formalaşmasına təkan vermək
- əmək bazarında heyətin çevikliyini təmin etmək

99. Hazırda dünyada neçə biznes inkubator fəaliyyət göstərir?

- ✓ 1000
- 2500
- 2000
- 500
- 3000

100. Sinergiya nə deməkdir?

- İctimai münasibət
- Düzgün cavab yoxdur
- ✓ Əməkdaşlıq
- Hüquq vermək
- Hüquqa malik olmaq

101. sinergiya hara sözdür?

- Yunan
- Alman
- Fransız
- İngilis
- ✓ Latin

102. Kiçik biznesi xarakterizə edən amillər hansılardır?

- müəssisənin strukturu
- maliyyə nəticələri
- müəssisənin yerləşməsi
- ✓ işçilərin sayı
- İstehsalın həcmi

103. Kiçik sahibkarlığın normativ hüquqi bazasının formalaşması kiçik sahibkarlıq subyektlərinin vəzifə və məsuliyyətini müəyyənləşdirən ... şərti sayılır

- əsas və könüllü
- ✓ Məcburi və vacib
- vacib və mürəkkəb
- sadə və mürəkkəb
- doğru cavab yoxdu

Dövlət sosial fondlarına aiddir:

- 1.Pensiya fondu
- 2.Vergi fondu
- 3.Sosial sığorta fondu
- 4.Nizamnamə fondu
- 5.Məşğulluq fondu

104.

- 2,3,4
- 1,4,5
- √ 1,3,5
- 2,4,5
- 1,2,3

105.

kiçik sahibkarlıq subyektləri aşağıdakılardan hansını ödəmir?

- Vergi ödəyir
- √ Doğru cavab yoxdu
- Dövlət sosial fondlarına ayırmalar ödəyir
- Lisenziya haqqı ödəyir
- Gömrük rüsumu ödəyir

106.

Aşağıdakılardan hansı kiçik biznesin kəmiyyət meyarına aiddir?

- Çeviklik
- Mobillik
- Bazara istiqamətlənmə
- Müqayisəli məhdud resurslar
- √ Dövrüyyənin həcmi

107.

Kiçik biznes istehlak bazarında nəyə əhəmiyyətli dərəcədə səbəb olmuşdur?

- Biznesmenlərin çoxcəhətli fəaliyyətinə
- Doğru cavab yoxdur
- Vergi dərəcələrinin aşağı salınmasına
- Sosial və iqtisadi inkişafa
- √ Rəqabət mühitinin yaranmasına

108.

Biznesin subyekti olan muzzdlu işçilərin fəaliyyətində biznesin əsası nədir?

- İstehsal vasitələri üzərində mülkiyyət
- √ İş qüvvəsi üzərində xüsusi mülkiyyət
- İstehsal vasitələri üzərində dövlət mülkiyyəti
- İstehlak şeyləri üzərində mülkiyyət
- Daşınmaz əmlak üzərində mülkiyyət

Biznes-inkubatorlarının ən mühüm məqsədi nədir ?

- 1.sahibkarlıq mədəniyyətinin yaradılması
- 2.yerli sahibkarların iqtisadiyyatda daha fəal iştirakı
- 3.sahibkarlıq prosesinə gənclərin, qadınların və digər əhali qruplarının cəlb olunması
- 4.Innovasiya fəaliyyətini stimullaşdırmaq
- 5.Insan kapitalının formalaşmasına təkan vermək

109.

- √ 1,2,3
- 1,2,5
- 1,4,5
- 2,3,4
- 3,4,5

110.

Fəaliyyət miqyasından asılı olaraq biznesi ayırd edirlər?

- kiçik, kommersiya, orta
- orta, ağ, bölgə

- √ kiçik, orta, böyük
- istehsal, kommersiya, maliyyə
- kiçik, qlobal, böyük

111. Qeyd edilənlərin hansı kiçik biznesinin zəif tərəfidir ?

- iş yerlərinin açılması
- √ idarəetmə təcrübəsinin olmaması
- fəaliyyətin maliyyə nəticələri
- ixtira və innovasiya fəaliyyətinin təşəbbüskarlığı
- böyük biznesin kiçik biznesdən asılılığı

112. Fəaliyyət sahəsi üzrə biznes növünə aid deyil?

- √ kiçik
- kommersiya
- maliyyə
- istehsalat
- konsaltinq

113. Yeni müəssisələr üçün onun gələcək səmərəli fəaliyyəti bilavasitə nədən asılıdır?

- Amillərin əhəmiyyətli təsir dərəcəsi
- √ Əsaslandırılmış ilk biznes planının tərtibatından və icrasından
- Ölkədə formalaşan bank kredit sisteminin mükəmməlliyindən
- Doğru cavab yoxdu
- “sağlam fikirdarəetmənin” üstünlüyündən

114. kiçik sahibkarlıq subyektlərinə dövlət tərəfindən xüsusi münasibət göstərilir. Bu aşağıdakılardan hansıdır?

- √ Dövlət neft fondundan vəsait ayırma
- Doğru cavab yoxdu
- Ümumi fonddan vəsait ayırma
- Tərəflərin zəif və güclü cəhətlərini müəyyənəşdirmə
- Risklərin ekspert qiymətləndirilməsini həyata keçirir

115. Kiçik sahibkarlığın normativ hüquqi bazasının formalaşması kimlər qarşısında kiçik sahibkarlıq subyektlərinin vəzifə və məsuliyyətini müəyyənəşdirən məcburi və vacib şərti sayılır?

- Təsərrüfat subyektləri
- İstehlakçılar
- Bütö təşkilatları
- √ Bütün cavablar doğrudur
- Tərəfdaşlar

İri firmalarda rəqabət mübarizəsində kiçik biznes hər şeydən əvvəl özünün hansı başlıca üstünlüklərindən istifadə edilir?

116. 1.Çeviklik
2.Şüürlə hərəket etmə
3.ərazi manevrilik
4.optimal həcm
5.təminatlı sifariş

- √ 1,2,3
- 3,4,5
- 1,2,5
- 2,4,5
- 2,3,4

117. Bunlardan hansı kiçik müəssisələrinə vergi qanunvericiliyində nəzərdə tutulan güzəştlərdən biridir?

- Ləğv və iflas proseduru

- ✓ Sürətli amortizasiyadan istifadə imkanı
- İstehsalın texniki himayədarlığı
- Doğru cavab yoxdu
- Azad ticarətə istiqamətlənmə

118. Aşağıdakılardan hansı kiçik sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətlərindən biridir?

- Maliyyə kredit
- Elmi metodu və kadr təminatı
- İnformasiya təminatı
- ✓ Bütün cavablar doğrudur
- Investisiya

119. Kiçik və orta biznesə kömək agentliyi hansı sahələr üzrə fəaliyyət göstərir?

- İqtisadi
- Xarici iqtisadi əlaqələr
- Gömrük siyasəti
- ✓ Bütün cavablar doğrudur
- Investisiya

120. Kiçik biznes innovasiyada kəşfiyyatçı rolunu oynayır. Bu aşağıdakılardan hansına aiddir?

- Kiçik biznesə formal yanaşmaya
- Kiçik müəssisənin mahiyyətini bildirən əsas xüsusiyyətə
- Kiçik biznesin keyfiyyət və kəmiyyət meyarlarına
- Doğru cavab yoxdu
- ✓ Kiçik müəssisənin funksional roluna

121. Kiçik biznesin inkişaf dinamikası hansı amillərdən asılıdır?

- İqtisadi artım tempindən
- ✓ Sahibkarın hazırlıq səviyyəsindən
- Milli məhsulun keyfiyyətindən
- Sahibkarın fəaliyyətinin qiymətləndirilməsindən
- Milli məhsulun strukturundan

122. Dövlət strukturlarının biznesin subyekti kimi işgüzar marağı nədir?

- Gəlir əldə etmək
- Qarşılıqlı fəaliyyət əsasında gəlir götürmək
- ✓ Ümumdövlət proqramlarının həyata keçirilməsi
- İqtisadi artım tempinə, məhsulun keyfiyyətinə təsir göstərmək
- Tələbatın ödənilməsi

123. Aşağıdakılardan hansı biznes inkubatorların növünə aid deyil?

- ✓ Regional
- Mümkün
- Daxili
- Məqsədli
- Çoxprofilli

124. Aşağıdakılardan biri biznes inkubatorun konkret məqsədlərindən biri deyil:

- texnoloji yeniliklərin tətbiqi
- sənaye subpodratlarının tətbiqi
- qloballaşdırma
- ✓ konvengersiya
- regional inkişaf

125. Aşağıdakı hansı biznes-inkubatorlarının göstərdiyi xidmətlərə aid deyil?

- mövzulara dair məsləhətlər hazırlayırlar
- ✓ menecment
- partnyorların axtarışına kömək edirlər
- marketinq xidmətləri göstərilir
- reklam şirkətlərinə kömək edirlər

126. Biznes-inkubatorlar aşağıdakı hansı xidmətləri göstərirlər?

- marketinq xidmətləri göstərilir
- mövzulara dair məsləhətlər hazırlayırlar
- reklam şirkətlərinə kömək edirlər
- ✓ bütün cavablar doğrudur
- partnyorların axtarışına kömək edirlər

127. Aşağıdakılardan biri kiçik biznesin iri biznesdən fərqinə aid deyil:

- kiçik biznesin subyektlərinin lazımı maliyyə vəsaiti və xüsusi sosial infrastrukturu olmur
- Kiçik biznesdə əməyin mühafizəsi həll edilmir
- Kiçik biznesdə texniki təhlükəsizliyi məsələsi həll edilmir
- ✓ Kiçik biznes biznesin miqyasına novlərindən biridir
- istehsal-texniki silahlanma səviyyəsi aşağı olur

128. İnfrastrukturaların yaradılması kiçik sahibkarlıq subyektlərinə aşağıdakı xidmətləri göstərməlidir. Aşağıdakılardan biri buna aid deyil:

- İnformasiya
- Marketinq
- texnoloji-texniki
- ✓ menecment
- Maliyyə

129. Aşağıdakılardan biri kiçik firmaların dörd əsas strategiyasından biri deyil:

- İri firmanın təchizat sistemində iştirak strategiyası
- Optimal həcm strategiyası
- İri firmanın məhsulunda iştirak strategiyası
- Korirasiya strategiyası
- ✓ biznes növünün dəyişdirilməsi və ya azaldılması strategiyası

İri firmalarla rəqabət mübarizəsində kiçik biznes hər şeydən əvvəl özünün hansı başlıca üstünlüklərindən istifadə edir?

- 130.
- 1.Çeviklik
 - 2.surətlə hərəkətmə
 - 3.ərazi manevrilik
 4. ixtisas səviyyəsindən
 5. Maliyyə imkanlarından

- ✓ 1,2,3
- 2,3,4
- 1,2,5
- 1,4,5
- 3,4,5

Dövlət tərəfindən sahibkarlara daima yardım edilməsi kiçik və orta biznes müəssisələrinə imkan verir ki:

- 131.
- 1.inkışaf etsin
 2. fəaliyyətini əlaqələndirsin
 - 3.Biznes növünü dəyişdirsin
 - 4.iri müəssisələr tərəfindən rəqabətə dözsün
 5. yeni strategiya seçsin

- 1,4,5

- 2,3,5
- 3,4,5
- 1,2,3
- √ 1,2,4

132. Yaponiyada ölçülərindən asılı olaraq müəssisələrin qruplara bölünməsində hansı göstəricidən istifadə olunur?

- Düzgün cavab yoxdur
- Müqayisəli məhdud resurslar
- √ Kapitalın həcmi və işçilərin sayı
- İstehsal olunan məhsulun həcmi
- Bazarın həcminə görə

133. Kiçik biznesin keyfiyyət meyarlarına aid deyil:

- qeyri-müntəzəm menecment, «sağlam fikir idarəetmənin» üstünlüyü;
- yalnız məhdud bazar segmentlərinə malik olmaq qabiliyyəti;
- istehsal olunan məhsulun (xidmətin) nisbətən az miqdarda olması;
- √ müəssisədə satışın həcmi, dövriyyə, aktivlərin dəyəri
- yüksək təşkilati-funksional çeviklik və mobillik;

Kiçik və orta istehsal müəssisələrinin yaradılması və inkişafı nəticəsində

134. 1. İnsanların yaradıcılıq imitasiyası artır
2. İqtisadiyyat sahələri üzrə yeniliklərin, mütərəqqi texnologiyaların tətbiqi sürətlənir
3. Fəaliyyətə yaradıcı yanaşma
4. Əhəlinin məşğulluq səviyyəsi artır
5. azad rəqabət mühiti formalaşır

- 1,2,3
- 1,4,5
- 1,3,5
- √ 2,4,5
- 2,3,4

135. sahibkarların kifayət qədər peşəkarlıq hazırlığı olmaması nəyə səbəb olur?

- Sahənin iqtisadi xarakteristikasını dəyişdirməyə
- √ kiçik firmanın intensiv müflisləşməsi və iflasa uğramasına
- Düzgün cavab yoxdur
- Müvafiq biznes sahəsindəni tendensiyalara
- Biznes strategiyasını dəyişdirməyə

Dövlət tərəfindən sahibkarlara daim yardım edilməsi kiçik və orta müəssisələrə imkan verir ki, ...

136. 1. İnnovasiyada kəşfiyyatçı rolunu oynasın
2. İnkişaf etsin
3. Məhdud bazar segmentinə malik olsun
4. Fəaliyyəti əlaqələndirsin
5. Fərqli inkişaf yoluna keçsin

- √ 2,4
- 1,4
- 3,5
- 2,3
- 1,2

137. Biznes infrastrukturunun formalaşmasında hansı təşkilatlar iştirak edirlər?

- yerli idarəetmə orqanları
- √ bütün cavablar doğrudur
- məşğulluq fondları, ticarət-sənaye palatası
- kiçik sahibkarlığın inkişaf fondları
- sahibkarlıq təşkilatları

138. M.Çerçir və V.Levis kiçik bizneslə məşğul olan müəssisənin inkişafının 5 mərhələsini qeyd edir. Aşağıdakılardan hansı ilk mərhələdir?

- ✓ İdeya formalaşır, o nəzəri və əməli cəhətdən formalaşır
- Doğru cavab yoxdur
- Müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olmaq
- Müəssisənin fəaliyyət dairəsi dəqiqləşdirilməlidir
- Məhsul istehsalının artım tempinə nail olmaq

139. Aşağıdakılardan hansı biznes inkubatorların fəaliyyətinin sosial-iqtisadi nəticəsi deyil?

- elmi işlərin təkmilləşdirilməsi dərəcəsi
- ✓ yeni yaranmış müəssisələrdə səmərəsiz idarəetmə
- birbaşa və dolaylı yaradılmış iş yerlərinin miqdarı,
- əlavə dəyərin kəmiyyəti,
- regionda işgüzar fəallığın artması

140. Aşağıdakılardan hansı biznes inkubatorların məqsədli növünə aiddir?

- burada bina tapılmayana və həqiqi biznes-inkubator işləməyə qədər yerdə və yaxud mövcud laboratoriyalar əsasında biznesin açılmasına köməklik göstərilir
- ✓ bu növdə iş məsələni, kompyüter proqramlarının işlənilib hazırlanmasına və ya biotexnologiyalara yönəldilir
- düzgün cavab yoxdur
- burada iş yuxarıda göstərilən istiqamətlərdən biri üzrə yerinə yetirilir
- bu zaman biznesin öz xüsusi bazasında açılması zamanı geniş spektrli xidmətlər təklif olunur, lakin eyni zamanda universitet və laboratoriyaların avadanlıq və texniki vasitələrindən istifadə olunur

141. Aşağıdakılardan hansı biznes inkubatorların daxili növünə aiddir?

- bu növdə iş məsələni, kompyüter proqramlarının işlənilib hazırlanmasına və ya biotexnologiyalara yönəldilir
- düzgün cavab yoxdur
- burada bina tapılmayana və həqiqi biznes-inkubator işləməyə qədər yerdə və yaxud mövcud laboratoriyalar əsasında biznesin açılmasına köməklik göstərilir
- bu zaman biznesin öz xüsusi bazasında açılması zamanı geniş spektrli xidmətlər təklif olunur, lakin eyni zamanda universitet və laboratoriyaların avadanlıq və texniki vasitələrindən istifadə olunur
- ✓ burada iş yuxarıda göstərilən istiqamətlərdən biri üzrə yerinə yetirilir

142. Aşağıdakılardan hansı biznes inkubatorların mümkün növünə aiddir?

- düzgün cavab yoxdur
- bu zaman biznesin öz xüsusi bazasında açılması zamanı geniş spektrli xidmətlər təklif olunur, lakin eyni zamanda universitet və laboratoriyaların avadanlıq və texniki vasitələrindən istifadə olunur
- ✓ burada bina tapılmayana və həqiqi biznes-inkubator işləməyə qədər yerdə və yaxud mövcud laboratoriyalar əsasında biznesin açılmasına köməklik göstərilir
- bu növdə iş məsələni, kompyüter proqramlarının işlənilib hazırlanmasına və ya biotexnologiyalara yönəldilir
- burada iş yuxarıda göstərilən istiqamətlərdən biri üzrə yerinə yetirilir

143. Aşağıdakılardan hansı biznes inkubatorların coxprofilli növünə aiddir?

- bu növdə iş məsələni, kompyüter proqramlarının işlənilib hazırlanmasına və ya biotexnologiyalara yönəldilir
- düzgün cavab yoxdur
- ✓ bu zaman biznesin öz xüsusi bazasında açılması zamanı geniş spektrli xidmətlər təklif olunur, lakin eyni zamanda universitet və laboratoriyaların avadanlıq və texniki vasitələrindən istifadə olunur
- burada bina tapılmayana və həqiqi biznes-inkubator işləməyə qədər yerdə və yaxud mövcud laboratoriyalar əsasında biznesin açılmasına köməklik göstərilir
- burada iş yuxarıda göstərilən istiqamətlərdən biri üzrə yerinə yetirilir

144. Aşağıdakılardan hansı biznes inkubatorun qloballaşdırma istiqamətindəki fəaliyyətidir?

- ✓ biznesin sürətli inkişafında və onların yerli partnyorlarla birlikdə daxili bazara irəliləyişində xarici şirkətlərə kömək göstərilməsi yolu ilə

- yeniliklərin daxili və xarici bazarlara yeniliklərin daxil edilməsi üçün universitetlər və tədqiqat institutları arasında qarşılıqlı təsir yolu ilə
- təsərrüfat fəaliyyətinin qeyri-mərkəzləşdirilməsi və onun iri şəhərlərdən uzaqlaşdırılması, yerli resursların cəlb olunması yolu ilə
- sənaye zonaları arasında əlaqələrin qurulması yolu ilə
- düzgün cavab yoxdur

145. Aşağıdakılardan hansı biznes inkubatorun sənaye subpodratlarının tətbiqi istiqamətindəki fəaliyyətidir?

- biznesin sürətli inkişafında və onların yerli partnyorlarla birlikdə daxili bazara irəliləyişində xarici şirkətlərə kömək göstərilməsi yolu ilə
- düzgün cavab yoxdur
- yeniliklərin daxili və xarici bazarlara yeniliklərin daxil edilməsi üçün universitetlər və tədqiqat institutları arasında qarşılıqlı təsir yolu ilə
- təsərrüfat fəaliyyətinin qeyri-mərkəzləşdirilməsi və onun iri şəhərlərdən uzaqlaşdırılması, yerli resursların cəlb olunması yolu ilə
- ✓ sənaye zonaları arasında əlaqələrin qurulması yolu ilə

146. Aşağıdakılardan hansı biznes inkubatorun regional inkişaf istiqamətindəki fəaliyyətidir?

- yeniliklərin daxili və xarici bazarlara yeniliklərin daxil edilməsi üçün universitetlər və tədqiqat institutları arasında qarşılıqlı təsir yolu ilə
- düzgün cavab yoxdur
- biznesin sürətli inkişafında və onların yerli partnyorlarla birlikdə daxili bazara irəliləyişində xarici şirkətlərə kömək göstərilməsi yolu ilə
- sənaye zonaları arasında əlaqələrin qurulması yolu ilə
- ✓ təsərrüfat fəaliyyətinin qeyri-mərkəzləşdirilməsi və onun iri şəhərlərdən uzaqlaşdırılması, yerli resursların cəlb olunması yolu ilə

147. Aşağıdakılardan hansı biznes inkubatorun texnoloji yeniliklərin tətbiqi istiqamətindəki fəaliyyətidir?

- düzgün cavab yoxdur
- təsərrüfat fəaliyyətinin qeyri-mərkəzləşdirilməsi və onun iri şəhərlərdən uzaqlaşdırılması, yerli resursların cəlb olunması yolu ilə
- ✓ yeniliklərin daxili və xarici bazarlara yeniliklərin daxil edilməsi üçün universitetlər və tədqiqat institutları arasında qarşılıqlı təsir yolu ilə
- sənaye zonaları arasında əlaqələrin qurulması yolu ilə
- biznesin sürətli inkişafında və onların yerli partnyorlarla birlikdə daxili bazara irəliləyişində xarici şirkətlərə kömək göstərilməsi yolu ilə

148. Bazar münasibətləri şəraitində sahibkarlıq texnologiyaları ali təhsilin, elmin, sənayenin, sahibkarlığın, maliyyə və dövlət orqanları mənbələrinin nəyidir?

- Düzgün cavab yoxdur
- İstehsalat və innovasiya dəstəyi
- ✓ Yeni forma və inteqrasiya infrastrukturuları
- Dövlət və ictimai himayədarlıq sistemi
- Başlanğıc və son mərhələsi

149. Bazar münasibətləri şəraitində sahibkarlıq texnologiyaları mənbələrinin yeni forma və inteqrasiya infrastrukturlarıdır

- ✓ Bütün cavablar doğrudur
- Sənayenin
- ali təhsilin, elmin
- Sahibkarlığın
- maliyyə və dövlət orqanları

Dünya təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək və rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün yaradılması son dərəcə vacibdir

150. 1. Kooperasiyaların
2. Əlverişli xidmət sahələrinin
3. Texnologiyaların
4. Biznes inkubatorlarının
5. Sənaye şəhərçiklərinin

- ✓ 3,4,5
- 2,3,4
- 1,4,5

- 1,2,5
- 1,2,3

151. Kiçik biznesə himayədarlıq regional agentlik şəbəkəsi yaradılmışdır ki, bu da

- kiçik müəssisələrə yeni texnologiyaların, «nou-xau» verilməsinin təşkili ilə bağlıdır
- yerlərdə və regionlarda subpodrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması
- Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik ilə bağlıdır
- maşın və avadanlıqların lizinq sisteminin təşkili ilə bağlıdır
- ✓ iqtisadiyyatına xarici investisiyaların fəallığı ilə bağlıdır

152. Aşağıdakılardan biri respublika səviyyəsində kiçik sahibkarlığa dövlət istehsalat-texniki himayədarlığının aşağıdakı istiqamətlərdə davam etdirilməsi planlaşdırılırmı?

- kiçik müəssisələrin müasir avadanlıq və texnologiyalar ilə silahlandırılması
- maşın və avadanlıqların lizinq sisteminin təşkili
- kiçik müəssisələrə yeni texnologiyaların, «nou-xau» verilməsinin təşkili
- ✓ Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik
- yerlərdə və regionlarda subpodrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması

153. Amerika iqtisadçıları N. Çerçill və V. Levis həmin inkişafı beş mərhələyə bölürlər, aşağıdakılardan hansı son (beşinci) mərhələdir?

- müəssisənin fəaliyyət dairəsi dəqiqləşdirilməli, taktikası və strategiyası formalaşdırılmalı, gəlir və xərclər arasında nisbət müəyyən edilməlidir
- müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olmaq
- istehsal tələbatını ödəmək üçün müəssisədə məhsul istehsalının artım tempinə nail olmaq
- ideya formalaşır, o, nəzəri, əməli cəhətcə əsaslandırılır və sonra kiçik bizneslə məşğul olacaq müəssisənin vəzifələri müəyyənləşdirilir
- ✓ kiçik bizneslə məşğul olan müəssisənin daxili və xarici bazarların mühitinə tam uyğunlaşması xarakterizə edilir.

Avropa Birliyi ölkələrində isə müəssisələrin kiçik, orta və ya iri olmasını müəyyənləşdirmək üçün üç göstəricidən istifadə edilir:

154. 1. işçilərin sayı
2. nizamnamə kapitalının həcmi
3. ümumi məhsulun həcmi
4. Rentabellik səviyyəsi
5. mənfəətin həcmi

- 2,4,5
- 1,2,3
- ✓ 1,3,5
- 1,4,5
- 2,3,4

Aşağıdakılardan hansılarda kiçik biznesin rolu böyükdür?
1. Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafında
2. Bazarda müəyyən payın qazanılmasında
3. yeni iş yerlərinin yaradılmasında
4. bazara yüksək keyfiyyətli məhsul təklif etməkdə
5. əhəlinin həyat səviyyəsinin yaxşılaşdırılmasında

- 155.
- 2,4,5
 - ✓ 1,3,5
 - 2,3,4
 - 1,2,5
 - 1,3,4

156. Kiçik biznesin əsas üstünlüyü nədədir?

- ✓ bazar mühitinə daha elastik adaptasiya
- inkişaf və araşdırmaya böyük həcmdə vəsaitlərin yönəlməsi
- yüksək ixtisaslı işçilərin cəlb edilməsi
- hazır məhsulun qiymət və mayadəyərinin nəzarətində çətinlik
- bazarın zəbti

- Sahibkarlıq təcrübəsində ... geniş istifadə olunur
1. Təbii sərvətlərdən, bahalı xammal və materiallardan
2. Çoxsaylı təhlil metodlarından
3. Qlobal problemlərin tədqiqatından
4. Qiymətləndirmə üsullarından
5. Fəaliyyət sirlərinin açıqlanmasından
- 157.
- 1,2
 - 2,3
 - 1,5
 - 3,5
 - ✓ 2,4
158. Aşağıdakılardan hansı kiçik biznesin inkişafının 5 mərhələsindən biridir?
- Bazara, azad ticarətə istiqamətlənmə
 - Firmanın hüquq müstəqilliyini qoruyub saxlamaq
 - Maliyyə mənbələrindən düzgün istifadə
 - ✓ Müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olmaq
 - Məhdud bazar segmentinə malik olmaq
159. Kiçik müəssisələrin funksional rolu aşağıdakılardan hansıdır?
- ✓ İnhisarçıların çəkidiyi riski öz üzərinə götürür
 - Müqayisəli məhdud resurslardan istifadə edir
 - Satışın həcmi müəyyən hədd çərçivəsində dəqiqləşdirilir
 - Doğru cavab yoxdu
 - İstehsal olunan məhsulun kəmiyyəti əsas götürülür
160. Kiçik müəssisənin mahiyyətini müəyyənləşdirən əsas xüsusiyyət nədir?
- Böyük həcmdə kapital tələb etmir
 - Bazar iqtisadiyyatına yüksək mobillik gətirir
 - Daha səmərəli istehsal təsərrüfat kooperasiyası üçün əlverişli şərait yaradır
 - ✓ bütün cavablar doğrudur
 - Bazar konyukturasının dəyişməsinə operativ reaksiya verir
161. Kiçik müəssisələrə üstünlük verilməsi bir sıra iqtisadi və sosial səbəblərlə bağlıdır. Aşağıdakılardan hansı bu səbəblərdən biridir?
- Rəqabət mübarizəsinin güclənməsi
 - Əməyin təşkilində çevik formaldan istifadə
 - Məhsulun çeşidinin genişləndirilməsi
 - ✓ Bütün cavablar doğrudur
 - İri müəssisələrin desentralizasiya olunması
162. Aşağıdakılardan hansı biznes sisteminə aid deyil?
- ✓ Dövlət strukturları
 - Marketing
 - Fəaliyyətin qiymətləndirilməsi
 - Bütün cavablar doğrudur
 - Menecment
163. Aşağıdakılardan hansı biznes sisteminə aiddir?
- Biznesin infrastrukturunu
 - Marketing
 - Fəaliyyətin qiymətləndirilməsi
 - ✓ Bütün cavablar doğrudur
 - Menecment

164. kiçik sahibkarlıq subyektlərinin iqtisadi azadlığını, təminatını hüququnu təmin edən məcburi və vacib şərt hesab edilir?

- Yeni iş yerlərinin yaradılması
- ✓ Normativ hüquqi bazanın formalaşması
- Dövlət və ictimai himayədarlıq sisteminin yaradılması
- Doğru cavab yoxdur
- Sosial mühafizə və təhlükəsizlik

165. Kiçik firmaların 4 əsas strategiyası fərqlənir. Aşağıdakılardan hansı bu strategiyaya aid deyil?

- Optimal həcm strategiyası
- ✓ aşağı istehsal xərcləri strategiyası
- iri firmanın məhsulunda iştirak strategiyası
- iri firmanın təchizat sistemində iştirak strategiyası
- Korirasiya strategiyası

166. Kiçik biznesin müxtəlif ölkələrin iqtisadiyyatında əhəmiyyətli rolu tədqiqatçıları nəyə vadar etdi?

- Optimal həcm strategiyasını yaratmağa
- Risk ehtimallığını ekspert qiymətləndirilməsinə
- ✓ Kiçik biznesə kəmiyyət və keyfiyyət nöqtəyi nəzərdən yanaşmağa
- Məhsul istehsalına təsir edən amilləri müəyyənləşdirməyə
- Kiçik biznesə təsir edən amilləri sistemləşdirməyə

167. Investisiya fəaliyyəti haqda qanun nə vaxt verilib?

- 13 fevral 1993
- 5 mart 1993
- ✓ 13 fevral 1995
- 5 mart 1995
- 10 dekabr 1994

168. ARDNŞ ilə nəhəng xarici neft şirkətləri arasında əsrin müqaviləsi hansı tarixdə bağlanmışdır?

- 18 oktyabr 1991
- 7 noyabr 1995
- 20 iyun 1992
- 19 dekabr 1995
- ✓ 20 sentyabr 1994

Bunlardan hansı pul bazarına daxildir?

169. 1.Valyuta bazarı
2.Birja bazarı
3.Fond bazarı
4.Emissiya
5.Banklararası bazarı

- 1,2
- 1,4
- 3,4
- ✓ 1,5
- 2,5

Aşağıdakılardan hansı qiymətli kağızlar bazarına aiddir?

170. 1.Pul bazarı
2.Ilkin bazar
3.Fond bazarı
4.Valyuta bazarı
5.Banklararası bazar

- ✓ 2,3
- 3,4

- 1,2
- 1,5
- 4,5

171. əmtəə birjasının fəaliyyəti hansı qurum tərəfindən lisenziyalaşdırılır?

- Dövlət Gömrük Komitəsi
- Maliyyə Nazirliyi
- Auditorlar Palatası
- Vergi Nazirliyi
- ✓ İqtisadi İnkişaf Nazirliyi

172. Aşağıdakılardan hansı biznes infrastrukturuna aid edilən müstəqil bazarlardan biri deyil?

- Reklam bazarı
- İstehsal vasitələri bazarı
- ✓ Satıcı və alıcı
- Lisenziya
- Sığorta bazarı

173. Qərbdə ilk dəfə infrastruktur termini XX əsrin əvvəllərində nədə istifadə olunmuşdu?

- Ölkənin müdafiə qabiliyyətinin təhlilində
- Doğru cavab yoxdu
- Silahlı qüvvələrin fəaliyyət mexanizminin təhlilində
- Bazar münasibətlərinin təşkilat səviyyəsinin təhlilində
- ✓ Silahlı qüvvələrin hərbi qabiliyyətini təmin edən obyekt və qurğuların təhlilində

174. Aşağıdakılardan hansı müasir dövrün ən vacib və aktual problemlərindən biridir?

- Biznes infrastrukturunun geniş tətbiq olunması
- Doğru cavab yoxdur
- Bazar infrastrukturunun təsnifləşdirilməsi
- ✓ Biznes infrastrukturunun formalaşması və inkişafı
- Əmtəə və xidmətlər bazarının daha dərin öyrənilməsi

175. Bir ölkənin pul vahidini digər ölkənin pul vahidində əks etdirən qiymət necə adlanır?

- ✓ valyuta kursu
- devalvasiya
- valyuta klirinqi
- qiymət yaradılması
- marja

176. Qiymətli kağızlar və xarici valyuta qiymətlərinin müəyyən edilməsi necə adlanır?

- kreditor
- kulisa
- ✓ məzənnə
- korrupsiya
- əmsal

177. Biznes infrastrukturunu neçə bazardan ibarətdir?

- 10
- 20
- 18
- 17
- ✓ 15

178. Qeyd edilənlərdən hansı biznes infrastrukturuna aid edilmir?

- maliyyə bazarı
- √ ictimai təşkilatlar
- konsaltinq şirkətləri
- sığorta şirkətləri
- innovasiya bazarı

179. Innovasiya fəaliyyəti bir qayda olaraq ... bağlıdır:

- Kapitala
- Nəzəriyyə ilə
- Mürəkkəb şərtlərlə
- √ Risklə
- Müəyyən şərtlərlə

180. Maliyyə bazarının subyektləri nədə aparıcı rol oynayır?

- Bir sıra strateji əhəmiyyətli məhsulların qeydiyyatdan keçməsində
- Doğru cavab yoxdur
- Səmərəli idarəetmə strukturunun yaradılmasında
- √ iqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında
- Müsadirə olunmuş məhsulların birjada satışının təşkil edilməsində

Investorlar investisiya bazarında nece çıxış edə bilər?

- 1.əmanətçi
- 2.satıcı
- 3.alıcı
- 4.debitör
- 5.kreditor

181.

- √ 1,3,5
- 1,4,5
- 3,4,5
- 2,3,4
- 1,2,3

182. Bunlardan hansı maliyyə bazarının tərkibinə daxildir?

- Qiymətli kağız bazarı, investisiya bazarı
- Pul bazarı, innovasiya bazarı
- Kredit bazarı, lizing bazarı, pul bazarı
- Sığorta bazarı, Kredit bazarı, Pul bazarı
- √ pul bazarı, Qiymətli kağız bazarı, Kredit bazarı

183. Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunması bu məqsədə xidmət etmir:

- İxracın strukturunun təkmilləşdirilməsinə
- İdxalın strukturuna daha çevik yanaşılmasına
- Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına
- √ idarəetmə obyektinin dəyişdirilməsi və modernləşdirilməsi
- Xammalın strateji növlərinin ixracının

184. Aşağıdakılardan biri xarici mühitin vəziyyətinə aid deyil:

- Bazarın tipi
- Rəqabət mübarizəsinin xarakteri
- √ Doğru cavab yoxdu
- Siyasi və iqtisadi situasiyalar
- Dövlət anti-inhisar tənzimlənməsinin təcrübəsi

185. Investisiya qoyuluşlarının yüksək tempələ artması ölkə iqtisadiyyatının sonrakı illərdə tərəqqisi üçün nə yaradır?

- Maddi və intellektual sərvət
- yüksək ixtisaslı kadr potensialı
- xüsusi qayda və qanunlar
- ✓ güclü maddi-texniki baza
- əlverişli şərait

186. Bunlardan hansı xarici investorları ölkəmizin iqtisadiyyatına sərmayə qoymağa sövq edən səbəblərdən biri deyil?

- Yüksək ixtisaslı kadr potensialının mövcud olması
- ✓ Doğru cavab yoxdur
- Xarici investisiyaların qorunmasına dair dövlət tərəfindən zəmanət verilməsi
- Ölkəmizin zəngin mineral-xammal resurslarına malik olması
- Normativ hüquqi bazanın mükəmməl olması

187. Biznes infrastrukturuna daxil edilən idarəetmə strukturlarının dolayı iştirakçlarına aid deyil

- Sahə elmi-tədqiqat institutları
- Dövlət statistika komitəsi
- Maliyyə nazirliyi
- ✓ Marketing mərkəzləri
- Müxtəlif peşəkar cəmiyyətlər

188. Biznes infrastrukturuna daxil edilən idarəetmə strukturlarının birbaşa iştirakçlarına aid deyil:

- Marketing mərkəzləri
- Elektron ticarət sistemləri
- ✓ müxtəlif peşəkar cəmiyyət və fondlar
- İnformasiya texnologiyaları və kommunikasiya vasitələri
- Sığorta şirkətləri

189. Aşağıdakılardan hansı əmtəə birjasının əsas vəzifə və funksiyalarından biri deyil?

- Ticarətin müntəzəm təzələnməsi
- ✓ innovasiya fəaliyyəti
- İnformasiya fəaliyyəti
- Birja ticarətinin hazırlanması və təşkili
- əmtəənin özü olmadan sövdələşmənin başa çatdırılması

190. R.Katanov bazar infrastrukturunun tərkibinə hansı bazarı aid etmir?

- Əmtəə və xidmətlər bazarı
- Kapital bazarı
- Valyuta bazarı
- ✓ İnformasiya bazarı
- Əmək bazarı

191. Birja əməliyyatlarının həyata keçirilməsi zamanı meydana çıxan mübahisəli məsələlərin həllində əsas sənəd hansıdır?

- Kommersiya müqavilələri
- Doğru cavab yoxdu
- Sığorta qaydaları
- Əmtəə sövdələşmələri
- ✓ Birja ticarəti qaydaları

192. Marksa görə infrastruktur anlayışı nədir?

- ✓ İstehsalın maddi şəraitini əks etdirən ümumi əmək vasitələridir
- İşçi qüvvəsini təkrar istehsalını əhatə edən sahədir

- Əhalinin gündəlik həyatını təmin edən kompleksdir
- İqtisadi sahələrin fəaliyyətinin mümkünlüyünü təmin edən sahələrin məcmusudur
- Tikintinin kənardan görünməyən alt hissəsidir

193. Hansı amil daxili mühit amillərinə aid deyil?

- müəssisə məqsədləri
- müəssisə texnologiyası
- heyət
- ✓ vergi qoyma səviyyəsi
- müəssisə strukturu

194. Biznesin xarici mühitinə aid edilmir?

- iqtisadi mühit
- rəqiblər
- ✓ istehsal
- təbii mühit
- siyasi amillər

195. Müəssisənin mikromühitinə nə aiddir?

- ✓ alıcılar, rəqiblər
- rəqiblər, dövlət orqanları, istehlakçı cəmiyyətləri
- alıcılar, banklar, vasitəçilər
- alıcılar, xarici partnyorlar, vasitəçilər
- xarici partnyorlar, dövlət orqanları, banklar

196. Müəssisənin makromühitinə nə aiddir?

- tədarükçü, istehlakçı, xarici partnyorlar
- rəqiblər, vasitəçilər, dövlət orqanları
- xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkarlıq mühiti
- mədəni, istehlakçı, fərdi, istehsal
- ✓ iqtisadi, təbii, elmi-texniki, siyasi, mədəni mühit

197. Aşağıdakılardan hansı dəyişən daxili makroiqtisadi amillərdən biridir?

- ✓ İnflyasiya
- Xarici ticarət
- Mal və kapitalın idxalı
- Dünya bazarındakı konyuktura
- Valyuta məzənnələri

198. Aşağıdakılardan hansı dəyişən daxili makroiqtisadi amillərdən biri deyil ?

- ✓ Valyuta məzənnələri
- İşsizlik
- Vergitutmanın səviyyəsi
- Kapital qoyuluşu
- İnflyasiya

199. Aşağıdakılardan hansı totalitarizmin 3 əsas formasından biridir?

- Sosializm
- Marksizm
- ✓ Kommünizm
- Düzgün cavab yoxdur
- Proletarizm

200. Bu gün totalitarizmin neçə əsas forması mövcuddur?

- √ 3
- 2
- 1
- Düzgün cavab yoxdur
- 4

201. Aşağıdakılardan hansı ehtiyat bazarlarına aid deyil?

- Əmək
- √ İnnovasiya
- İnformasiya
- Torpaq
- Kapital

202. əhalinin alıcılıq qabiliyyəti aşağıdakılardan hansından asılıdır?

- Məhsulun keyfiyyətindən
- Sahibkarın peşəkar fəaliyyətindən
- Dövlətin iqtisadi siyasətindən
- Düzgün cavab yoxdur
- √ İqtisadi artım və tənəzzüldən

203. İnsanın ən nəzərə çarpan əlaməti nədir?

- Onun daxili aləmidir
- Mədəniyyətidir
- √ Onun zahiri görünüşüdür
- Düzgün cavab yoxdur
- Xarakteridir

204. Təbii –coğrafi mühit deyəndə nə başa düşülür:

- Biznesin uğurlu aparılacağı konkret ölkə
- Biznesin fəaliyyəti üçün yararlı olan işgüzar fəaliyyət
- Sosial mədəni mühit və ekoloji vəziyyət
- Düzgün cavab yoxdur
- √ Biznesin həyata keçirildiyi təbii şərait və ekoloji vəziyyət

205. Aşağıdakılardan hansı biznesin təbii coğrafi mühitinin tərkibinə aiddir?

- İqlim
- Bioloji
- Material xammal
- √ Bütün cavablar doğrudur
- Torpaq

206. Təşkilati quruluş nəyin ardınca gəlir?

- Müəssisənin məqsədinin
- √ Müəssisənin strategiyasının
- Müəssisənin xüsusiyyətlərinin
- Müəssisənin maraqlarının
- Müəssisənin vəzifəsinin

207. Aşağıdakılardan hansı biznesə dolayı təsir göstərən xarici mühit amilidir?

- Rəqiblər
- İstehlakçılar

- √ Elmi-texniki tərəqqi
- Texnologiya
- Qanunlar

208. Aşağıdakılardan hansı biznesə birbaşa təsir göstərən xarici mühit amili deyil?

- Rəqiblər
- Əmək ehtiyatları
- √ Texnologiya
- Qanunlar
- İstehlakçılar

209. Aşağıdakılardan hansı biznesə birbaşa təsir göstərən xarici mühit amilidir?

- İstehlakçılar
- Qanunlar
- √ Bütün cavablar doğrudur
- Rəqiblər
- Əmək ehtiyatları

210. Aşağıdakılardan hansı xarici mühitin xüsusiyyətlərindən biridir?

- √ Qeyri- müəyyənlik
- Valyuta məzənnələri
- İnflyasiya
- Xarici ticarət
- Qeyri-səmimilik

211. Biznes xarici mühitlə daim qarşılıqlı əlaqə ilə səciyyələnən ...

- Daxili sistemdir
- Qeyri –müəyyən sahədir
- √ Açıq sistemdir
- Tarixi sistemdir
- Qapalı sistemdir

212. Məhdud məsuliyyətli şirkətin çatışmazlığı nədən ibarətdir?

- Səhmdarların məhdud məsuliyyəti
- √ Güclənmiş dövlət tənzimlənməsi
- Birdən çox insanın təcrübə və bacarığının birləşməsi
- Mülkiyyət hüququnun dəyişməsinin əlverişliliyi
- Vergi planlaşdırmasında mobillik

213. Ehtiyat fondunun minimum və maksimum həddi nizamnamə fondunun neçə faizindən çox olmamalıdır?

- √ 15 %dən az, 25%dən çox
- 10%dən az, 15%dən çox
- Doğru cavab yoxdur
- 20%dən az, 30%dən çox
- 10%dən az, 20%dən çox

214. İmtiyazlı səhmin ümumi məbləği cəmiyyətin nizamnamə fondunun neçə faizindən çox ola bilməz?

- √ 10
- 20
- 15
- 18
- 13

215. Səhmdar cəmiyyətində abunə yazılışı nə əsasında həyata keçirilir?

- Biznes planı
- Doğru cavab yoxdur
- ✓ Təsis planı
- Arzu və təkliflər
- Məsləhət

216. Səhmdar cəmiyyətin yaradılmasında dövlət müəssisəsi iştirak etdikdə hansı qurumun rəyi olmalıdır?

- İqtisadi İnkişaf Nazirliyi
- Milli Məclis
- Milli Bank
- ✓ Maliyyə Nazirliyi
- Vergi Nazirliyi

217. Səhmdar cəmiyyəti neçə şəxs tərəfindən yaradıla bilər?

- Azı dörd fiziki şəxs
- Doğru cavab yoxdur
- Azı iki fiziki və ya hüquqi şəxs
- ✓ Azı üç fiziki və ya hüquqi şəxs
- Azı bir şərik və payçı

218. Tam şərikli necə təşkilatdır?

- Çox riskli
- İxtisaslaşmış
- Çox mürəkkəb
- Nisbətən sadə və qapalı
- ✓ Nisbətən mürəkkəb olmayan

219. Şərikli müəssisə neçə şəxs tərəfindən müqavilə əsasında təsis edilir?

- Bir şəxs
- ən azı iki payçı
- ✓ azı iki fiziki və hüquqi şəxs
- Doğru cavab yoxdur
- Azı bir şərik və payçı

Kollektiv sahibkarlığın ən geniş yayılmış formaları hansılardır?

220. 1.Təsərrüfat yoldaşlığı
2.Faktoring
3.Lizinq
4.Təsərrüfat cəmiyyət
5.Françayzing

- 1,2
- 1,5
- 4,5
- 2,3
- ✓ 1,4

221. Nə bazar iqtisadiyyatının səmərəli təşkili üçün mühüm zəmin sayılır?

- ✓ Sahibkarlıq fəaliyyətinin müxtəlif növlərinin fəaliyyət göstərməsi
- Tam şərikli və səhmdar cəmiyyət kimi fəaliyyət göstərməsi
- Doğru cavab yoxdur
- Milli investisiya siyasətinin həyata keçirilməsi
- Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi

222. Sahibkarlıq fəaliyyəti nəyə əsaslanır?

- Ümumdövlət proqramlarına
- Doğru cavab yoxdur
- Qarşılıqlı fəaliyyətə
- ✓ Müxtəlif mülkiyyət formalarına
- Təşkilati-hüquqi formalara

223. MMC-nin üstünlüyü deyil?

- bir şəxs tərəfindən yaradıla bilər
- cəmiyyətin işlərində üzvlərinin mütləq iştirakını tələb etmir
- ✓ kreditorlar üçün az cəlb edicilik
- cəmiyyət üzvləri öhdəliklər üzrə məhdud məsuliyyət daşıyırlar
- pul vəsaitlərinin tez akkumulyasiyası imkanı

224. Qeyd edilən şirkətlərdən hansı özəl sektora aid deyil?

- istehsal kooperativi, xolding
- əlavə məsuliyyətli cəmiyyət
- səhmdar cəmiyyəti
- məhdud məsuliyyətli cəmiyyət
- ✓ ictimai korporasiya

225. Qeyd edilənlərin hansı holding şirkətinin növüdür?

- istehsal
- kommersiya
- ✓ maliyyə
- distant
- konsesiya

226. Qeyd edilənlərin hansı Səhmdar Cəmiyyətin ali idarəetmə orqanıdır?

- ittifaq
- birlik
- ✓ onun üzvlərinin ümumi yığıncağı
- təsarüfat şurası
- konsorsium

227. Qeyd edilən informasiyalardan hansı təsis müqaviləsinə daxil deyil?

- dövlət qeydiyyatı haqqında məlumatlar
- nizamnamə kapitalının həcmi və təsisçilərin orada iştirakı haqqında məlumatlar
- təsisçilərin adları və onların hüquqi statusu haqqında məlumatlar
- ✓ təsisçilərin ailə tərkibi və onların pasport məlumatları
- təsisçilərin yerləşdiyi yer haqqında məlumatlar

Açıq tipli səhmdar cəmiyyətin öz fəaliyyəti barədə dərc etdirdiyi məlumatın dürüstlüyünə kimlər məsuliyyət daşıyır?

- 228.
- 1.Maliyyə-təftiş komissiyası
 - 2.Səhmdar cəmiyyəti
 - 3.Cəmiyyətin filial və nümayəndəlikləri
 - 4.Cəmiyyətin bir qrup üzvü
 - 5.Səhmdar cəmiyyətin məsul işçiləri

- ✓ 2,5
- 1,5
- 3,4
- 2,3
- 1,2

229. Qapalı səhmdar cəmiyyətlərinin çoğlu neqativ cəhətlərinin olması iqtisadiyyatda nəyə gətirib çıxarır?

- Texniki silahlanma səviyyəsinin aşağı olmasına
- Doğru cavab yoxdur
- Gözlənilməz dəyişikliklərə
- Tənəzzülə və müəssisənin ləğvinə
- ✓ inhisarçılıq meyillərinin yaranmasına

230. Nə üçün qapalı səhmdar cəmiyyətləri müvəqqəti xarakter daşıyır?

- Bu cəmiyyətin çoğlu neqativ cəhətləri var
- Doğru cavab yoxdur
- Cəmiyyətin səhmləri yalnız onun təsisçiləri arasında bölüşdürülür
- Səhmlər əvvəlcədən m
- ✓ Bu cəmiyyətdə istehsalın texniki silahlanma səviyyəsi aşağı olur

231. Maliyyə-təftiş komissiyası hansı hallarda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təbliğini həyata keçirir?

- Müşahidə şurasının tələbi ilə
- İdarə heyətinin tələbi ilə
- ✓ Cəmiyyətin vəzifəli şəxslərinin tələbi ilə
- Təsərrüfat ili başa çatdıqda
- Səhmdarların ümumi yığıncağının tələbi ilə

232. Cəmiyyətin fəaliyyətinə xitam verilməsi hansı qanuna uyğun olaraq həyata keçirilir?

- Investisiya fəaliyyəti haqqında AR-nın qanunu
- Qiymətləndirmə fəaliyyəti haqqında AR-nın qanunu
- Sahibkarlıq haqqında AR-nın qanunu
- Doğru cavab yoxdur
- ✓ Müəssisələr haqqında AR-nın qanunu

233. Ümumi yığıncaq səsvermə hüququna malik olan səhmdarların neçə faizi iştirak etdikdə səlahiyyətli sayılır?

- 40
- 55
- 45
- ✓ 60
- 50

234. Aşağıdakılardan hansı səhmdar cəmiyyətin ali idarəetmə orqanıdır?

- ✓ Səhmdarların ümumi yığıncağı
- Maliyyə-təftiş komissiyası
- Doğru cavab yoxdur
- Müşahidə şurası
- Cəmiyyətin vəzifəli şəxsləri

235. Aşağıdakılardan hansı məhdud məsuliyyətli cəmiyyətin üzvlərinin hüququna aiddir?

- Cəmiyyətin işinin idarə olunmasında iştirak etmək
- ✓ Bütün cavablar doğrudur
- Müvafiq payını almaqla cəmiyyət azad çıxmaq
- Ləğv etmə kvotuna
- Mənfəətin bölgüsündə iştirak etmək

236. Məhdud məsuliyyətli cəmiyyət hansı elementləri daha harmonik əlaqələndirməyə imkan verir?

- Ümumi və xüsusi
- ✓ maddi və şəxsi

- Şəxsi və qeyri-maddi
- maddi və qeyri-maddi
- əsas və əlavə

237. Məhdud məsuiyyətli cəmiyyətin nizamnamə kapitalı nə əsasında formalaşır?

- Səhm buraxmaq yolu ilə
- Doğru cavab yoxdur
- Mənfəət hesabına
- ✓ hər bir təsisçinin xüsusi çəkisi
- Üzvlük haqqı ilə

238. Payçıların nə vaxt səs vermək hüququ var?

- Müəssisənin idarə heyətinin üzvlərinin seçilməsində
- İdarə heyətinin səlahiyyətini müəyyənləşdirən nizamnamə müddələrinin qəbul edilməsində
- İdarə heyətinin səlahiyyətini müəyyənləşdirən nizamnamə müddələrinin qəbul edilməsində
- Doğru cavab yoxdur
- ✓ müəssisədaxili məsələlərin həllində

239. Təssərrüfat birlikləri və cəmiyyətləri aşağıda qeyd edilən ümumi cəhətə malik deyillər?

- onların hamısı ümumi hüquq qabiliyyətinə malikdir
- cəmiyyət və birliklər hüquqi şəxslər kimi digər birlik və cəmiyyətlərin iştirakçısı ola bilər
- fəaliyyətləri prosesində yaradılmış və əldə edilmiş əmlak və mülkiyyət hüququ onlara məxsusdur
- onların hamısı kommersiya təşkilatlarıdır
- ✓ onların hamısı şəxslərin birliyi olduğu kimi birlikdirlər

240. Qeyd edilənlərdən hansı biznesin hüquqi formasının təşkili deyil?

- səhmdar cəmiyyət
- komandit birliyi
- ✓ sindikatlar
- əlavə məsuliyyətli cəmiyyət
- tam birlik

241. Holding şirkəti nəyə malikdir?

- inşaat biznesi ilə məşğul olur
- birja sazişlərini həyata keçirir
- daşınmaz əmlakın satışı ilə məşğuldur
- ✓ digər şirkətlərin səhm nəzarət paketinə malikdir
- digər sahələrə investisiyalar yönəldir

242. Qeyd edilən biznesin təşkilati-hüquqi formalarından hansı səhm buraxmaq hüququna malikdir?

- əlavə məsuliyyətli cəmiyyət
- ✓ səhmdar cəmiyyət
- müəssisə
- inam üzərində birlik
- istehsalat kooperativləri

Komanditçilər aşağıdakı hüquqlara malikdir:

243. 1.Ümumi yığıncaqda iştirak etmək
2.Tam şəxsi məsuliyyətlə riskləri nəzarətdə saxlamaq
3.Illik hesabatlarla tanış olmaq
4.Bilik formasında müəssisəyə böyük şəxsi töhvə vermək
5.Mənfəətin müəyyən hissəsini almaq

- 2,3,4
- 1,2,5

- √ 1,3,5
- 1,2,3
- 3,4,5

Aşağıdakı məsələlər barədə qərarlar səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların dördü üç səs çoxluğu ilə qəbul edilir:

- 244.
- 1.Büdcə ilə hesablaşmaların aparılması
 - 2.Cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi
 - 3.Filialların yaradılması
 - 4.Imtiyazlı səhmlərin ödənilməsi
 - 5.Cəmiyyətin fəaliyyətinə xitam verilməsi

- 1,2,3
- 1,2,5
- 3,4,5
- 2,3,4
- √ 2,3,5

Cəmiyyət ləğv edilərkən ləğvetmə komissiyası kreditorlarla hesablaşmaları aşağıdakı ardıcılığa riayət etməklə həyata keçirir. Düzgün ardıcılıq hansıdır?

- 245.
- 1.əmək haqqının verilməsi
 - 2.istiqlazların verilməsi
 - 3.digər kreditor borcların ödənilməsi
 - 4.adi səhmlərin ödənilməsi
 - 5.Büdcə ilə hesablaşmaların aparılması

- 1,2,3,4,5
- 5,4,3,2,1
- 5,1,2,4,3
- 2,1,5,3,4
- √ 1,5,3,2,4

246. Birliyin mənfəəti və zərəri tam yoldaşlıqlar arasında necə bölünür?

- istehsalat kooperativi üzvlərinə
- rəhbər şəxslərə
- √ bütün iştirakçılara qoyduqları paya uyğun olaraq
- ayrı-ayrı iştirakçılara
- səhmdarlara

247. Hər bir səhmdarın müəyyən hüququ var, aşağıdakılardan hansı bu hüquqlardan biri deyil?

- Öz iradəni bildirmək
- Ümumi yığıncaqda iştirak etmək
- √ Doğru cavab yoxdur
- Müşahidə şurasının idarə heyətinin üzvlərindən izahat tələb etmək
- Təklif vermək

248. Aşağıdakılardan hansı səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid deyil?

- √ Cəmiyyətdən kənar, xarici qaydalara nəzarət və təsdiq etmək
- Cəmiyyətin fəaliyyətinə xitam vermək
- Cəmiyyətin təşkilatı strukturunu təsdiq etmək
- Mənfəətin bölüşdürülməsi qaydalarını müəyyən etmək
- Cəmiyyətin nizamnaməsini dəyişdirmək

249. Aşağıdakılardan hansı məhdud məsuiyyətli cəmiyyətin üzvlərinin hüququna aid deyil?

- Cəmiyyətin işinin idarə olunmasında iştirak etmək
- √ Doğru cavab yoxdur
- Müvafiq payını almaqla cəmiyyət azad çıxmaq
- Ləğv etmə kvotuna
- Mənfəətin bölgüsündə iştirak etmək

250. İlk kapitalı iştirakçıların müəyyən pay şəklində təqdim etdikləri vəsaitlə formalaşan korporasiya hansıdır?

- Səhmdar cəmiyyəti
- Payçı və şərikli müəssisə
- Doğru cavab yoxdur
- Tam şərikli müəssisə
- ✓ Məhdud məsuliyyətli cəmiyyət

251. Tam şərik müəssisə aşağıdakı hallarda daha faydalıdır, əgər iştirakçılar:

- Müəssisədə öz şəxsi əməyini gələcəkdə tətbiq etmək istəyərlərsə
- ✓ Bütün cavablar doğrudur
- Kapitalda təqribən eyni dərəcədə iştiraka cəhd edilərsə
- Tam şəxsi məsuliyyətlə riskləri nəzarətdə saxlayırlar
- Canlı əmək formasında müəssisəyə böyük şəxsi töhfə verərlərsə

252. Daxili informasiya aşağıdakı məlumatı əhatə etmir?

- ✓ Lisenziya haqqında
- Texnologiya haqqında
- Məhsulun keyfiyyəti haqqında
- İstehsal xərcləri haqqında
- Mənfəət və zərər haqqında

253. Telnet nədir?

- Xidmət növü
- Fondların elektron mübadiləsi
- Məlumatların elektron mübadiləsi
- Ümumdünya “Hörümçək Toru”
- ✓ Uzaqda yerləşən terminal protokolu

254. EFT nədir?

- Uzaqda yerləşən terminal protokolu
- Xidmət növü
- ✓ Fondların elektron mübadiləsi
- Məlumatların elektron mübadiləsi
- Ümumdünya “Hörümçək Toru”

255. EDİ - nədir?

- Uzaqda yerləşən terminal protokolu
- Xidmət növü
- Ümumdünya “Hörümçək Toru”
- ✓ Məlumatların elektron mübadiləsi
- Fondların elektron mübadiləsi

Informasiya biznesinə informasiya bazarının hansı aspektlər kimi baxmaq olar:

- 1) Sosial
- 2) Texniki
- 3) Texnoloji
- 4) İqtisadi
- 5) Coğrafi

256.

- 1,2,5
- 1,2,3
- ✓ 2,3,4
- 3,4,5
- 2,3,5

257. Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə nəyə xidmət edir?

- Əhəlinin məşğulluq səviyyəsinin artmasına
- ✓ Ölkənin hərtərəfli inkişafına
- Dövlət nəzarətinin artırılmasına
- Müəssisələrin işgüzar reputasiyasının artmasına
- Düzgün cavab yoxdur

258. E-mail nədir?

- Məlumatların elektron mübadiləsi
- Uzaqda yerləşən terminal protokolu
- ✓ Xidmət növü
- Ümumdünya “Hörümçək Toru”
- Fondların elektron mübadiləsi

259. www nədir?

- Uzaqda yerləşən terminal protokolu
- Fondların elektron mübadiləsi
- Məlumatların elektron mübadiləsi
- ✓ Ümumdünya “Hörümçək Toru”
- Xidmət növü

260. Informasiya texnologiyaları neçə əsas istiqamətə bölünür?

- 3
- 4
- 1
- ✓ 5
- 2

261. Sahibkarlıqda istifadə olunan informasiya növlərinə aiddir
1. təcili 2. cari 3. maddi 4. Relevant 5. İşgüzar

- 1,3,4
- 3,4
- ✓ 2,4,5
- 2,3,5
- 1,4,5

262. Sahibkarlıq fəaliyyəti qeyri-mümkündür:

- İnformasiya ölçüsü olmadan
- İnformasiya obyektini olmadan
- ✓ İnformasiya təminatı olmadan
- İnformasiya subyektini olmadan
- İnformasiya texnikası olmadan

263. İdarəetmə sistemlərinə aid deyil

- Bioloji
- Texniki
- ✓ Siyasi
- İqtisadi
- Sosial

264. İnformasiya sisteminin yaradılmasını nə təşkil edir?

- İstifadəçilərin marağına səbəb olmaq

- İstifadəçiləri bütün növ informasiya ilə təmin etmək
- İstifadəçiləri məmnun etmək
- ✓ İstifadəçiləri lazımi informasiya ilə təmin etmək
- İstifadəçilər arasında əlaqə yaratmaq

265. Xalq təsərrüfatının və onun ayrı-ayrı obyektlərinin idarə etmək üçün istifadə olunan məlumatlar məcmusuna nə deyilir?

- Sosial informasiya
- Siyasi informasiya
- Kənd təsərrüfatı ilə bağlı informasiya
- Sənaye informasiyası
- ✓ İqtisadi informasiya

266. İnformasiya bunlardan hansından bəhs etmir?

- Şəxs
- ✓ Zaman
- Proses
- Hadisə
- Fakt

267. informasiya sistemlərinin işlənməsinə daha böyük əhəmiyyət verilir

- İnformasiya mədəniyyətinin mövcudluğu ilə
- Doğru cavab yoxdur
- Elektron biznesin inkişafı ilə
- İnformasiya mübadiləsinin qurulması ilə
- ✓ Kompüterlərin geniş tətbiqi ilə

268. İnformasiyanın keyfiyyətinə nələr aiddir?

- Artıqlıq
- ✓ Bütün cavablar doğrudur
- Yenilik-köhnəlik
- Dəqiq
- Mənimsəmə

269. İnformasiyanın dəyəri dedikdə nə nəzərdə tutulur?

- Tamamlıq
- Dezinformasiya
- ✓ Bütün cavablar doğrudur
- Mötəbirlik
- Faydalılıq

Biznesdə informasiyaya tələbi 2 əsas istiqamətə bölmək olar:

270. 1. Mədəniyyət
2. Məqsədyönlü
3. Kəmiyyətə
4. Keyfiyyətə
5. səmərəliliyi

- 1,2
- 4,5
- ✓ 2,4
- 3,5
- 1,3

271. Xarici informasiyaya aid deyil:

- ✓ İstehsal xərcləri haqda məlumat

- Biznesin mənafehlərinə toxunan xəbərlər
- Lisenziya haqda informasiya
- Patentlər haqda informasiya
- Regionun iqtisadiyyatının vəziyyəti haqda məlumat

272. Xarici informasiyaya daxildir

- Regionun iqtisadi vəziyyəti haqda məlumat
- Rəqiblər haqda məlumat
- ✓ Bütün cavablar doğrudur
- Patent və lisenziyalar haqda məlumat
- İstehlakçılar haqda məlumat

273. İnformasiyanın ən çox yayılmış növü hansıdır?

- Sosial informasiya
- Mədəni informasiya
- Dini informasiya
- ✓ İqtisadi informasiya
- Siyasi informasiya

274. İnformasiya mənşə etibarını ilə hansı dilə aiddir?

- İngilis
- ✓ Latin
- Azərbaycan
- Ərəb
- Fransız

275. İnformasiyanı yaradanların malik olması şərt deyil.
1.30-dan yuxarı yaşa 2.savada 3.maddi vəziyyətə 4.dünyagörüşünə 5.müxtəlif peşəyə

- 4,5
- 2,3
- ✓ 1,3
- 1,2
- 2

276. İnformasiya cəmiyyətinin formalaşmasının əsas xüsusiyyətləri sırasına hansılar aid deyil?

- İnformasiyanın xidmətə çevrilməsi
- ✓ Düzgün cavab yoxdur
- Qlobal informasiya mühitinin yaradılması
- İnformasiya bazarının yaradılması və inkişafı
- İnformasiyanın əmtəyə çevrilməsi

İnformasiya və kommunikasiya üçün zəruri vasitədir:

277. 1)Müəssisələrin sayının artması
2)İqtisadi inkişafın artımı
3)Kommersiya təkliflərinin yerinə yetirilməsi
4)Yoxsulluğun azaldılması
5)Maddi texniki resurslara tələbatı ödəmək

- 4,5
- ✓ 2,4
- 2,3
- 3,4
- 1,5

278. İnfrastrukturun sonrakı inkişafı hansı sənaye üçün elektron biznesin də inkişafı meylidir:

- İdarəetmə texnologiyaları sənayesi üçün
- Kütləvi informasiya vasitələri sənayesi
- √ Kommunikasiya texnologiyaları
- İnformasiya texnologiyaları sənayesi üçün
- Düzgün cavab yoxdur

279. Aşağıdakılardan biri informasiya texnologiyaları sənayesi üçün elektron biznesin inkişafında aparıcı meyillərdəndir:

- √ Düzgün cavab yoxdur
- Bazar imkanlarının genişləndirilməsi
- Beynəlxalq standartların təsdiqi və tətbiqi
- Ətrafdakı texnologiyalar ilə eksperimentlər
- İnfrastrukturun sonrakı inkişafı

İnformasiya biznesinin əsas sahələri hansılardır?

- 280.
- 1) İnformasiya məhsulları və xidmətləri
 - 2) Məlumatların elektron emalı sistemləri
 - 3) Telekommunikasiya
 - 4) Texniki və proqram təminatının ekspertiziyası
 - 5) İnformasiya xidmətləri haqqında məlumatlandırmaq

- 2,4,5
- √ 1,2,3
- 1,3,5
- 3,4,5
- 1,2,5

281. Bu məsələlərin dövlət səviyyəsində həyata keçirilməsi vacibdir:

- Elmi informasiyaların sistemləşdirilməsi vasitələrinin işlənməsi
- Alimlərin və mütəxəssislərin müəlliflik hüququnun tənzimlənməsi
- √ Bütün cavablar doğrudur
- İnformasiya resurslarının elektronlaşması
- Elmi verilənlər bazasına girişin təminatı

Elektron biznes nəyə imkan verir?

- 282.
- 1) Müştərilərə xidməti yaxşılaşdırmaq
 - 2) Elektron fondların mübadiləsinə
 - 3) Portnyorlarla münasibətləri optimallaşdırmaq
 - 4) İnternet şəbəkəsinin yaradılmasına
 - 5) Bütün cavablar doğrudur

- 3,4
- 5
- √ 1,3
- 1,2
- 2,3

əhatə səviyyəsinə görə kompüter şəbəkələrini aşağıdakı kimi təsnifləşdirmək olar:

- 283.
- 1) Elektron
 - 2) Lokal
 - 3) Hüquqi
 - 4) Korporativ
 - 5) Qlobal

- 2,3,4
- 1,4,5
- 1,3,5
- √ 2,4,5
- 1,2,3

İnformasiya texnologiyaları dedikdə nə başa düşülür? 1)İnformasiyaların işlənməsində

2)Hesablama texnikası və

3)Elektron biznes və

4)İnformasiya cəmiyyətindən istifadə

5)Rabitə vasitələrindən istifadə

284.

- 1,2,4
- 2,4
- 1,3,4
- 1,3,5
- ✓ 1,2,5

285.

Dünya iqtisadi sistemi artıq informasiya cəmiyyətinin formalaşması dövrünə daxil olub, çünki artıq o

- Düzgün cavab yoxdur
- ✓ Əmək və sosial münasibətlərlə xarakterizə olunur
- Cəmiyyətin artan tələbatı ilə stimullaşdırılır
- İnformasiyaların işlənməsində aktivdir
- İnformasiya biznesi adlanan güclü sənayedir

286.

İşgüzar informasiya bölünür?

- yekun, cari, müşahidə
- siqnal, müşahidə, sahə
- cari, relevant, yekun
- relevant, siqnal, əməliyyatı
- ✓ yekun, operativ, icmal

287.

Sahibkarın istifadə etdiyi informasiya növlərinə aid deyil?

- biznes-informasiya
- ✓ texnoloji informasiya
- cari informasiya
- işgüzar informasiya
- relevant informasiya

288.

İnformasiyanın əsas tələblərinə aid deyil?

- artıqlıq
- həqiqilik
- dəqiqlik
- ✓ kütləvilik
- dəyərlilik

289.

Sahibkarlıqda istifadə olunan informasiyanın növləri hansılardır?

- analitik, işgüzar, sosial
- cari, işlənmiş, mövcud
- ✓ işgüzar, relevant, cari
- düzgün cavab yoxdur
- relevant, siqnal, dəqiq

290.

İnformasiyaya hansı məlumatlar aid edilir?

- ✓ əşya, şəxs, fakt, hadisə, proses
- fakt, proses, siqnal, təhlil, dərkətmə
- materiya, proses, yenilik, innovasiya, insan
- hadisə, qanun, emal, səhih,
- şəxs, insan, bilik, elm, texnika

291.

Daxili informasiya aşağıdakılardan hansıları əhatə edir?

- mənfəət, tədarükçü, rəqib, keyfiyyət, istehlakçı, müəssisə
- zərər, patent, lisenziya, keyfiyyət, kadrlar, hazır məhsul
- istehsal xərcləri, sex, xammal, müştəri, balans, istehsal heyyyəti
- texnologiya, fondverimi, ərazi, rəqib, idarəetmə sistemi, istehlakçılar
- √ gəlir, mənfəət, zərər, istehsal xərcləri, məhsulyun miqdarı, texnologiya

292. Hansı məlumatlar daxili informasiyaya aid deyil?

- gəlir və xərclər haqqında
- istehsal edilən məhsulun miqdarı və keyfiyyəti haqqında
- √ ölkənin iqtisadi vəziyyəti haqqında
- firmanın texnologiya, avadanlığı haqqında
- dövriyyə, sifarişlərin statistikasını

293. Daxili biznes-informasiya məlumatlarına malikdir?

- ölkə, bölgənin iqtisadi vəziyyəti haqqında
- √ istehsalat xərcləri haqqında
- müvafiq sahədə nou-hau, patent, lisenziyalar haqqında
- rəqiblər haqqında
- istehlakçılar, təchizatçılar haqqında

294. Biznesin yığrly aparılması üçün avtomatlaşdırılmış informasiya sistemi neçə sinifə bölünür?

- √ 3
- 10
- 2
- 1
- 5

295. Elektron biznes...

- Informasiya texnologiyaları sahəsində biliklərin yayılması sahəsidir
- Informasiyaların idarə edilməsidir
- √ keyfiyyətə yeni iş texnologiyasıdır
- Informasiya texnologiyalarının 5 əsas istiqamətindən biridir

296. Aşağıdakılardan biri informasiya texnologiyalarının 5 əsas istiqamətindən biri deyil?

- Qloballaşma
- √ texnologiyalar ilə eksperimentlər
- Aralıq halqaların ləğv edilməsi
- Qarşılıqlı fəaliyyətin mümkünlüyü
- Konvergenziya

297. Kim , o da qazanır:

- Müasir şəraitdə cəmiyyətimizin düzgün inkişaf proqnozunu verə bilirsə
- qoyulan məsələləri tam və vaxtında həll edə bilirsə
- Informasiya mədəniyyətinə malikdirsə, zəruri informasiyaya malikdirsə
- Doğru cavab yoxdur
- √ Daha tez və keyfiyyətli informasiyanı alıb, onu tez təhlil edə bilirsə

Hazırda informasiya çevrilmişdir:

1. Müəyyən qrupa xidmət edən bir sahəyə
2. Elmi-iqtisadiyyatın tərkib hissəsinə
3. İstehsal infrastrukturunun mühüm sahələrindən birinə
4. Məqsədyönlü, xüsusi istiqamətli bir sahəyə
5. Xalqın maddi və mənəvi tələbatını ödəyən sahəyə

298.

- 1,2
- 3,4
- 4,5
- 1,5
- √ 2,3

299. İnformasiya mədəniyyəti əsaslarının heyət tərəfindən əldə edilməsi hansına ki daxildir:

- Ümumi mədəniyyətin mövcudluğu
- Zəruri informasiyanın tapılması və yenidən effektiv işlənməsi bacarığı
- Kompüter savadı və informasiya texnologiyaları biliyi
- √ bütün cavablar doğrudur
- Professional və işgüzar etiketi bilməsi

300. Məqsədyönlü informasiyaya aid deyil:

- Vahidlik
- qəbulun öz vaxtlılığı
- faydalılıq
- √ Dəqiq
- dezinformasiya

Başvermə yerinə görə daxili informasiyaya aiddir:

301. 1.Firmadaxili informasiya sistemlərinin məlumatları
2.Milli informasiya sistemlərinin məlumatları
3.Xüsusi strukturların xəbərləri
4.əməkdaşların informasiya-analitik işinin məlumatları
5.Kütləvi informasiya vasitələrinin məlumatları

- 1,2
- 1,2,3
- 1,2,3,4
- 1,5
- √ 1,4

302. Başvermə yerinə görə xarici informasiyaya aid deyil:

- Beynəlxalq informasiya sistemlərinin məlumatları
- √ Əməkdaşların informasiya-analitik işinin məlumatları
- Kütləvi informasiya vasitələrinin məlumatları
- Xüsusi strukturların xəbərləri
- Milli informasiya sistemlərinin məlumatı

303. Etibarlı informasiya nəyə deyilir?

- √ Sahibinin şəxsləri ilə və yalnız onun istəyi ilə yayılmış biznes informasiyası
- İnternetdən alınan informasiya
- Kitablardan alınan məlumat
- İctimaiyyətdən alınan məlumat
- Dövlətdən alınan informasiya

304. Hansı ifadə səhvdir?

- Relevant informasiya- konkret məsələ, şəxs, məqsəd, vaxta yığılan məlumat
- √ Cari informasiya- biznesin daxili və xarici mühiti haqqında məlumat
- Signal informasiya işgüzar və relevant üçün əsas ola bilər
- Cari informasiya- signal və məişət informasiyalarına bölünür
- İşgüzar informasiya- yekun, icmal, operativ informasiyalara bölünür

305. İnformasiyanın istifadə səmərəliliyi və imkanları aşağıdakılardan hansıları ilə ölçülür?
1.Doğruluq 2.Dəqiqlik 3.Həqiqilik 4.İstifadə asanlıığı 5.Aktuallıq

- 1,3,5
- 1,2,3
- 2,5
- 4,5
- √ Hamısı

Adekvatlıq prinsipinə əsasən informasiya vasitəsilə yaradılan obraz uyğun olmalıdır:

306.

1. real obyektə
2. zamana
3. oxucuya
4. prosesə
5. hadisəyə

- √ 1,4,5
- 1,2,5
- 3,5
- 1,2,3
- 2,4

307.

İnformasiyanın mənbədən tələbatçıya verilmə yolu üsulu və prosesi nəyə deyilir?

- √ İnformasiya kommunikasiyası
- İnformasiya yenilənməsi
- İnformasiya transformasiyası
- İnformasiyanın yaradılması
- İnformasiyanın ötürülməsi

308.

Predmet və hadisələrin dərk olunmasına aid deyil?

- İnformasiyanın istifadəsi
- İnformasiyanın öyrənilməsi
- İnformasiyanın verilməsi
- √ İnformasiyanın sızdırılması
- İnformasiyanın yaradılması

309.

Predmet və hadisələrin dərk olunması nə deməkdir?

- İnformasiyanın gizli yolla əldə edilməsi
- √ İnformasiyanın yaradılması, verilməsi, istifadəsi
- İnformasiyanın ötürülməsi
- İnformasiyanın gizlədilməsi
- İnformasiyanın sızdırılması

Müasir avtomatlaşdırılmış informasiya sistemlərini aşağıdakı siniflərə bölmək olar:

310.

- 1) Biznesə dövlət dəstəyi
- 2) Biznesin informasiya köməyi
- 3) Maliyyə - iqtisadi informasiya sistemləri
- 4) İnformasiya məlumat sistemləri
- 5) İdarəetmə avtomatlaşdırılmış informasiya sistemləri

- 1,2,3
- 2,4,5
- 2,3,4
- 1,3,5
- √ 2,3,5

311.

Aşağıdakılardan biri informasiya texnologiyaları sənayesi üçün elektron biznesin inkişafında aparıcı meyillərdəndir:

- Bazar imkanlarının genişləndirilməsi
- √ standartların inteqrasiyası
- Beynəlxalq standartların təsdiqi və tətbiqi

- Ətrafdakı texnologiyalar ilə eksperimentlər
- İnfrastrukturun sonrakı inkişafı

Aşağıdakılardan hansı biznesin inkişafında kommunikasiya texnologiyaları üçün aparıcı meyillərdir?

- 312.
- 1)Sintez kompüter texnologiyalarının inkişafı
 - 2)İnfrastrukturun sonrakı inkişafı
 - 3)Texniki və proqram təminatının ekspertizası
 - 4)Qiymətlərin aşağı düşməsi və rəqabətin artması
 - 5)Standartların inteqrasiyası

- 1,5
- √ 1,3,5
- 2,3
- 1,2
- 4,5

Aşağıdakılardan hansı biznesin informasiya köməyinə aiddir?

- 313.
- 1)Mühasibat uçotu və audit
 - 2)İnformasiya məlumat sistemləri
 - 3)Hüquqi informasiya sistemi
 - 4)Ekspert sistemləri
 - 5)Müxtəlif məlumat bazaları

- 1,3,5
- 2,3,5
- 2,3,4
- 1,2,3
- √ 2,4,5

314. Daxili informasiya məlumatına aid deyil?

- istehsalın xərcləri haqqında
- dövriyyə, sifariş, müştərilərin statistikasını
- buraxılan məhsulun miqdarı və keyfiyyəti haqqında
- qazanc, mənfəət və zərər haqqında
- √ ölkənin iqtisadi vəziyyəti haqqında

Aşağıdakılardan hansı maliyyə - iqtisadi informasiya sistemlərinə aiddir?

- 315.
- 1)Ekspert sistemləri
 - 2)Müxtəlif məlumat bazaları
 - 3)Hüquqi informasiya sistemləri
 - 4)Mühasibat uçot və audit
 - 5)Fond bazarının avtomatlaşdırılmış sistemləri

- 1,2
- 1,5
- √ 4,5
- 3,4
- 2,3

Aşağıdakılardan hansı biznesin inkişafında informasiya texnologiyaları sənayesi üçün aparıcı meyillərdir?

- 316.
- 1)Sintez kompüter texnologiyalarında istifadə
 - 2)İnfrastrukturun sonrakı inkişafı
 - 3)Texniki və proqram təminatının ekspertizası
 - 4)Qiymətlərin aşağı düşməsi və rəqabətin artması
 - 5)Standartların inteqrasiyası

- 1,2,3
- 1,4,5
- √ 1,2,5
- 3,4,5
- 2,3,4

317. İnformasiya biznesinin müxtəlif nöqtəyi nəzərdən baxmaq olar:
1)İnsanlar
2)Hesablama texnikası
3)Standartların inteqrasiyası
4)İnformasiya texnologiyası
5)Sintez kompüter texnologiyalarının inkişafı
- √ 1,2,4
 - 1.2.5
 - 1,2,3
 - 3,4,5
 - 2,3,4
318. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin əsas göstəricisidir:
1)Sosial və iqtisadi fəaliyyətin
2)İntellektual və elmi potensialının
3)Dövlət idarəçiliyində şəffaflığı
4)Dövlət nəzarətinin
5)Demokratiyanın inkişafının
- 1,3,5
 - 2,4,5
 - 1,2,3
 - 2,3,4
 - √ 2,3,5
319. Korporativ informasiya şəbəkələri növündə göstərilib:
1)Coğrafi informasiya şəbəkələri
2)Müxtəlif məlumat bazaları
3)Müxtəlif elektron arxivləri
4)Sığorta sistemi
5)Bank sistemi
- 1,2,5
 - 3,4,5
 - 2,3,4
 - 1,2,3
 - √ 1,3,5
320. Aşağıdakılardan hansılar idarəetmə informasiya sistemlərinə aiddir?
1)Müxtəlif məlumat bazaları
2)Hüquqi informasiya sistemləri
3)Mühasibat uçot və audit
4)İnformasiya məlumat sistemləri
5)Kağızsız sənəd dövriyyəsi sistemləri
- 1,2
 - 1,5
 - 2,4
 - 2,3
 - √ 2,5
321. Hər tendensiya nəyi əks etdirir?
1)Güclü bazarı
2)Texnoloji imkanları və
3)Qloballaşmanı və
4)Konvergensiyanı
5) ətraf mühitin təsiri faktorlarının çevik birləşməsini
- 1,3,5
 - 1,3,4
 - 2,3,5
 - 2,4,5
 - √ 1,2,5
322. İnformasiya biznesinin sahələri hansılardır

- texniki – tərəqqi, telekommunikasiya, informasiya sistemi
- √ informasiya məhsulları və xidmətləri, məlumatların elektron emalı sistemləri, telekommunikasiya
- sintez, infrastruktury, telekommunikasiya
- məlumatların elektron emalı sistemləri, kütləvi, kompüterləşmə
- proqram məhsulları, rəqəmli informasiya, kütləvi informasiya

323. əhatə səviyyəsinə görə kompüter şəbəkəsini necə təsnifləşdirmək olar?

- qlobal, AIS, regional
- istehsal daxili, elektron, ekspert
- √ lokal, korporativ, qlobal
- idarəetmə, yçot, ekspert
- korporativ, magistral, modern

324. xarici informasiyaya hansılar daxildir?

- patentlər, texnologiya, məhsul, kadr, rentabellik, lisenziya haqqında məlumatlar
- √ ölkə, region, sahə, istehlakçılar, tədarükçülər, rəqiblər haqqında məlumat
- rəqiblər, patent, bülleten, texnologiya, avadanlıq, rejim haqqında məlumatlar
- istehlakçılar, xammal, istehsal, zərər, müştəri, keyfiyyət haqqında məlumatlar
- lisenziyalar, struktury, keyfiyyət, region, sorğu, idarəetmə haqqında məlumatlar

325. Qeyd edilənlərin hansı müasir informasiya texnologiyalarına daxil deyil?

- aralıq bəndin ləğv edilməsi
- qloballaşdırma və konverqensiya
- informasiya məhsulunun inkişafı
- √ keyfiyyətli idarəetmə qərarının qəbulu
- qarşılıqlı fəaliyyətin mümkünlüyü

Ölkəmizdə informasiya axınının düzgün idarə edilməsi əsas amillərdən biridir

326. 1.Elmi-texniki nailiyyətlərin iqtisadiyyatda səmərəli istifadəsi
2.Informasiyanın toplanması prosesinin həyata keçirilməsi üçün
3.Elmi tədqiqatların intensivləşdirilməsi üçün
4.Daha da səmərəli təşkil edilmiş informasiya mübadiləsinin qurulması üçün
5.Kompüter savadı və informasiya texnologiyaları biliyi üçün

- 4,5
- 1,5
- 1,2
- √ 1,3
- 4,5

327. Müasir şəraitdə qoyulan məsələləri tam həll etmək, cəmiyyətimizin düzgün inkişaf proqnozunu vermək mümkün deyildir:

- Professional və işgüzar etiketi bilmədən
- Sahibkarın informasiya analitik işinin məlumatları olmadan
- Kommunikasiya xüsusiyyətlərinə malik olmadan
- Xüsusi strukturların xəbərləri olmadan
- √ Müasir informasiya texnologiyalarından istifadə etmədən

328. Biznesdə informasiya aşağıdakı tələbə uyğun olmamalıdır:

- Informasiyanın toplanmasına və saxlanmasına zəruri və kifayət qədər şərtlərin yaranması
- √ Doğru cavab yoxdur
- Bütün abunəçilərin lazımı və kifayət qədər həcmdə məlumatla təmin edilməsi
- Daha da səmərəli təşkil edilmiş informasiya mübadiləsinin qurulması
- Informasiyanın yenidən işlənməsi və ötürülməsinə zəruri və kifayət qədər şərtlərin yaranması

329. Sahəli (xüsusi) informasiya ...
1.Hər hansı bir təsərrüfat sahəsinə aid olan
2.Mənfəət və zərərlər haqqında
3.Onun xüsusiyyətlərini əks etdirən
4.Texnologiya və avadanlıq haqqında
5.Elmi və istehsalat informasiyasıdır
- 1,5
 - √ 1,3,5
 - 2,3,4
 - Hamısı
 - 2,4,5
330. İnformasiya sistemlərini modelləşdirərkən hansı amillər əsas götürülür?
1. İnformasiya axınlarının düzgün əlaqələndirilməsi
2. İnformasiyanın təsnif olunması
3. İnformasiyanın qruplaşdırılması
4. İnformasiyaların müqayisəsi
5. İnformasiyanın təhrif olunması
- 1,3,5
 - 1,4,5
 - 3,4,5
 - √ 1,2,3
 - 2,5
331. İnformasiya hansı məqsədlərlə istifadə olunur?
1.iqtisadi təhlillərin aparılması üçün
2.idarəetmə üçün
3.sosial təhlillərin aparılması üçün
4.ictimai istehsal inkişafının proqnozlaşdırılması üçün
5.siyasi inkişafın proqnozlaşdırılması üçün
- √ 1,2,4
 - 2,3,5
 - Hamısı
 - 1,3,5
 - 3,4,5
332. İnsanın əqli əmək fəaliyyətini nə təşkil edir?
- √ İnformasiyanın öyrənilməsi, yaradılması, tətbiqi
 - İnformasiyanın sızdırılması
 - İnformasiyanın gizlədilməsi
 - İnformasiyanın mediaya ötürülməsi
 - İnformasiyanın gizli yolla əldə edilməsi
333. Biznesin təhlükəsizliyinin təmin edilməsində hansı orqan və təşkilatlar iştirak etmir?
- dövlət orqanları
 - √ düzgün cavab yoxdur
 - Vergilər Nazirliyi
 - bütün cavablar doğrudur
 - Dövlət Gömrük Komitəsi
334. əkskəşfiyyat nədir?
- mühafizənin praktiki problemləri ilə məşğul olan qurum
 - təhlükəsizliyin təmin edilməsinin mövcud alt sistemi
 - √ özünün konfidensial informasiyanın cəsusdan qorunması
 - iqtisadi cəsusluq
 - lokal firmadaxili şəbəkə
335. Qərb biznesmenləri təhlükəsizlik sisteminin saxlanmasına öz gəlirlərinin neçə faizini sərf edirlər?

- 40
- 10
- 15
- √ 25
- 35

336. Biznesin təhlükəsizliyinin təmin edilməsində hansı orqan və təşkilatlar iştirak edirlər?

- √ bütün cavablar doğrudur
- dövlət orqanları
- Vergilər Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- kommersiya əsasında biznesin təhlükəsizliyinin təmin edilməsi üzrə xidmət göstərən xüsusi firma və təşkilatlar

337. E.Toffel Müharibə və antimüharibə əsərində göstərir ki,

- √ İnformasiya mühüm strateji resursa çevrilir
- qlobal informasiya infrastrukturu yaradılıb
- düzgün cavab yoxdur
- dünya iqtisadiyyatında informasiyanın rolu prinsipcə dəyişmişdir
- etibarlı informasiya sahibkarlığın təhlükəsizliyinin əsas təminatıdır

338. İnformasiya məkanında baş verən dəyişikliklərin mahiyyəti kim tərəfindən daha tam açıqlanmışdır?

- T. Perkinç
- P. Druker
- √ E.Toffel
- D. Rikardo
- A. Smit

339. əkskəfiyyatın fəaliyyət obyektini kimi müəssisənin fəaliyyətinin çıxış edir

- İqtisadi mühiti
- Xarici mühiti
- Texnoloji mühiti
- Hüquqi mühiti
- √ Daxili mühiti

340. Kim çalışırsa hamısını mühafizə etsin, heç nəyi mühafizə edə bilmir bu kəlam kimə məxsusdur?

- Devid İston
- Adam Smitt
- David Rikardo
- √ Otto Bismark
- Aristotel

341. Kommersiya sirri haqqında qanun nə vaxt qəbul edilmişdir?

- 1995
- 1998
- √ 2001
- 2000
- 1997

342. iqtisadi təhlükəsizliyinin təmin edilməsi nədən çox asılıdır?

- √ ölkə başçısının risk etmək qabiliyyətindən
- Strateji tərəfdaşın düzgün seçilməsindən
- Beynəlxalq təcrübədən

- Xüsusi heyətin peşəkarlığından
- Qanunvericilik bazasının təkmil olmasından

343. İqtisadi təhlükəsizliyin təmin edilməsi nəyin əsas şərtidir?

- Doğru cavab yoxdur
- ✓ Ölkənin iqtisadi müstəqilliyinin
- Sahibkarın iqtisadi azadlığının
- Normal iqtisadi inkişaf səviyyəsinin
- Rəqiblərin təhlükəsizliyinin təmin edilməsi

344. Aşağıdakılardan hansına görə biznesdə böyük uğursuzluqlar baş verə bilər?

- Bazar münasibətlərinə keçməsinə
- ✓ Strateji tərəfdaşın seçilməsindəki səhv
- İqtisadiyyatın vəziyyətinə
- İqtisadi müstəqilliyə
- Doğru cavab yoxdur

Müasir bazar iqtisadiyyatı şəraitində müəssisənin təhlükəsizlik xidmətinin əkskəşfiyyatının əhəmiyyəti və rolu 2 vəziyyətə əsasən müəyyən edilir. Bunlar hansılardır? 1.İqtisadi resurslara qarşı mübarizə

345. 2.Nəzarətedici orqanlara kömək göstərmək
3.Ayrı-ayrı əməkdaşlara qarşı cinayətin baş verməsi
4.əhəlinin kriminal miqyası
5.bəzi sahibkarların iqtisadi cəsusluğun köməyi ilə öz rəqiblərini aradan götürməsi

- 1,5
- 3,4
- 2,3
- 1,2
- ✓ 4,5

346. Rəqabət şəraitində nə çox vacibdir?

- mühafizəyə olan tələbatın müəyyən edilməsi
- avadanlığın və rabitə xəttinin mühafizəsi
- rəqiblərin bilavasitə aksiyaları
- düzgün cavab yoxdur
- ✓ rəqiblərin fəaliyyətini öyrənmək və özünün biznes planlarını onlardan gizli saxlamaq

347. Müəssisənin kommertiya sirri sayılan informasiyalara aid deyil :

- elmi-texniki işləmlər
- müəssisənin maliyyə əməliyyatları
- strukturu və heyəti
- ✓ mariflənmə və tərbiyəvi tədbirlər
- kəşflər (nou-hau)

348. Müəssisənin kommertiya sirri sayılan informasiyalara aiddir :

- elmi-texniki işləmlər
- müəssisənin maliyyə əməliyyatları
- strukturu və heyəti
- ✓ bütün cavablar doğrudur
- kəşflər (nou-hau)

349. 2000-ci ildə Moskva şəhərində keçirilmiş Təhlükəsizlik texnologiyası mövzusunda beşinci beynəlxalq forumda hansı mövzuda dəyirmi masa olmuşdur?

- İnformasiya mühüm strateji resurs kimi
- ✓ Sahibkarlığın təhlükəsizliyinin informasiya-analitik təminatı

- Azərbaycanca təhlükəsizlik texnologiyası
- düzgün cavab yoxdur
- internet şəbəkəsinin formalaşması və inkişafı

350. Təhlükəsizlik texnologiyası mövzusunda beşinci beynəlxalq forum neçənci ildə və harada keçirilmişdir?

- 2004-cü ildə Naxçıvanda
- 2002-ci il Kiyev şəhərində
- √ 2000-ci ildə Moskva şəhərində
- 2003-cü ildə Ankara şəhərində
- 2001-ci ildə İstanbul şəhərində

351. Ümumdünya internet şəbəkəsinin formalaşması, şəbəkə texnologiyasının geniş yayılması nəyə səbəb olmuşdur?

- √ global informasiya infrastrukturunun yaradılmasına
- informasiyanın əmtəyə, xidmətə çevrilməsinə
- informasiya və bilik bazarının yaradılmasına
- düzgün cavab yoxdur
- informasiyanın mühüm strateji resursa çevrilməsinə

352. Kommersiya sirrinə aid edilə bilməz?

- √ təsis sənədlərində olan informasiya
- xörəyin hazırlanma prosesi
- işgüzar yazışmalar
- kreditlər haqqında məlumat
- sazişlər haqqında məlumatlar

353. Birbaşa və ya dolayı yolla bilərəkdən və ya bilməyərəkdən yayılması müəssisə və ya özəl şəxsi zərəmə gətirə bilən məlumatı təyin edin?

- bençmarkinq
- √ kommersiya sirri
- sənaye şpionajı
- biznesin təhlükəsizliyi
- françayzinq

354. Hansı məlumat kommersiya sirri deyil ?

- müqavilələr haqqında məlumat
- marketinq üzrə tədbirlər
- √ işçilərin sayı
- mövzu və bank əməliyyatları haqqında məlumat
- məhsulun satışı planları

355. Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir?

- Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
- Səriştəli rəhbərlərin iqtisadi siyasəti
- √ Rəqabətli kəşfiyyatın aparılması
- Doğru cavab yoxdur
- iqtisadi mühitin yaxşılaşdırılması

356. Biznesin təhlükəsizliyinin təmin edilməsində böyük itkilərə gətirib çıxarır

- √ Diletantlıq
- diverfikasiya
- lokallaşma
- Doğru cavab yoxdur
- tolerantlıq

357. Aşağıdakılardan hansı müəssisənin işgüzar informasiyasının təhlükəsizliyinin təmin edilməsi prinsiplərindən biri deyil?

- Mühafizə sisteminin etibarlılığı
- Mühafizənin sadəliyi
- ✓ Mühafizənin neçəyə başa gəlməsi
- Mühafizə sisteminin nəzarət altında olması

358. Mühafizə tədbirləri hazırlayarkən müəyyənləşdirmək vacib deyil:

- Informasiya kimi maraqlandıra bilər
- Informasiyaların mühafizəsi neçəyə başa gəlir
- Informasiyanın həyat müddəti nə qədərdir
- ✓ tam və etibarlı informasiya varmı
- Hansı informasiyanın mühafizəsinə ehtiyac var

359. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan kommersiya informasiyalarından biri deyil?

- Kontraktlar
- ✓ Xörəyin hazırlanma resepti
- Rəqabətqabiliyyətinin təhlili
- əməkdaşların əmək haqqı
- Məhsulun satış planı

360. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan kommersiya informasiyalarından biridir?

- Xörəyin hazırlanma resepti
- Konstruktor sənədləşməsi
- EHM-in proqram təminatı
- Doğru cavab yoxdur
- ✓ işgüzar razılaşmalar

361. Aşağıdakılardan hansı mühafizəsinə ehtiyac duyulan sənaye informasiyalarından biridir?

- ✓ EHM-nin proqram təminatı
- Kontraktlar
- İşgüzar yazışmalar
- Müştərilərin siyahısı
- Məhsulun satış planı

362. Biznesdə risk nə ilə əlaqədardır?

- a.İqtisadiyyatın vəziyyəti
- Təbii fəlakət
- Rəqiblərin qeyri-qanuni hərəkətləri
- ✓ Bütün cavablar doğrudur
- Siyasi qeyri-stabilliyi

363. Biznesin təhlükəsizliyi hansı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur?

- Tərbiyəvi və xüsusi
- Təşkilati idarəetmə
- İnzibati
- Hüquqi
- ✓ Bütün cavablar doğrudur

364. Yeni müstəqillik əldə etmiş ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində nə əhəmiyyətli rol oynayır?

- Xidmət sahəsinin genişləndirilməsi
- ✓ iqtisadi mühitin yaxşılaşdırılması

- İnformasiya texnologiyalarının təchizatı
- e.Düzgün cavab yoxdur
- Kiçik sahibkarlara dövlət dəstəyi

365. Hansı ölkənin iqtisadi müstəqilliyinin əsas şərti iqtisadi təhlükəsizliyin təmin edilməsidir?

- ✓ Keçid dövrünü yaşayan
- Doğru cavab yoxdur
- Keçid dövrünü yaşayan və ərzaq təhlükəsi olan
- İnkişaf etməkdə olan
- b.Ərzaq təhlükəsizliyi olan

366. Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir?

- Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
- İqtisadi mühitin yaxşılaşdırılması
- Doğru cavab yoxdur
- ✓ Rəqabətli kəşfiyyatın aparılması
- Səriştəli rəhbərlərin iqtisadi siyasəti

367. Bazara gözlənilməz güclü rəqabətin daxil olması nəticəsində nə baş verə bilər?

- Rəqabətli kəşfiyyat
- Doğru cavab yoxdur
- Sənaye cəsusluğu
- ✓ Biznesdə böyük uğursuzluqlar
- Bazarın düzgün tədqiq olunmaması

368. Nəyin prioritet məsələ kimi dövlətin iqtisadi siyasətində əksolunması məntiqli hesab edilərdi?

- sahibkarların təhlükəsizliyinin təmin edilməsi
- düzgün cavab yoxdur
- rəqabətli kəşfiyyatın aparılması
- ✓ daxili sənaye cəsusluğuna qarşı mübarizə
- qoruyucu tədbirlər sisteminin yaradılması

Aşağıdakılardan hansılar əkskəşfiyyat bölmələrinin vəzifəsinə aiddir?

369. 1.Təhlükəli insanlara qarşı mübarizə;
2. iqtisadi cəsuslara qarşı mübarizə;
3.Qanuna zidd hərəkət edən vətəndaşların cəzalandırılmasında dəstək
4.ayrı-ayrı əməkdaşlara qarşı cinayətin baş verməsi;
5.cinayət xarakterli edən şəxslərin sənədləşdirilməsində məhkəmə və nəzarətedici orqanlara kömək göstərmək

- 1,3,5
- 1,2,4
- 1,2,3
- 2,3,4
- ✓ 2,4,5

370. əkskəşfiyyat fəaliyyətinin məqsəd və obyektinin müəyyənləşdirilməsi nəyə imkan verir?

- ✓ əkskəşfiyyat bölmələrinin mümkün vəzifələrini müəyyənləşdirməyə
- düzgün cavab yoxdur
- normal iqtisadi inkişaf səviyyəsinə
- müəssisədə texniki təhlükəsizliyə
- işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi

371. Hansı mərhələdə mühafizə tədbirlərinin reallaşmasının dəyəri müəyyənləşdirilir?

- ✓ Mühafizəyə olan tələbatın müəyyən edilməsi;
- Rəqiblərin qiymətləndirilməsi;

- Əks tədbirlərin reallaşdırılması.
- Əks tədbirlərin işlənilib hazırlanması;
- Xüsusi zəifliyin qiymətləndirilməsi;

Biznesin təhlükəsizliyini təmin etmək üçün nəyi mütləq bilmək lazımdır?

- 372.
1. tələb olunan vəsaitin məbləğini
 2. müəssisədə texniki təhlükəsizlik şərtlərini
 3. yaradılan sistemin nə qədər etibarlı olacağını
 4. əməyin mühafizəsi ilə bağlı məsələləri
 5. müəssisədə təşkilatı idarəetməni

- 1,2
- 3,5
- 4,5
- 2,4
- √ 1,3

Kompleks mühafizə tədbirlərinin həyata keçirilməsinin başlıca məqsədi nəyi təmin etməkdir?

- 373.
1. mövcud çətinlikləri aradan qaldırmaq
 2. müəssisənin hazırkı vaxtda dayanıqlı və maksimum effektiv fəaliyyətini
 3. iş yerlərinin təhlükəsizliyini təmin etmək
 4. gələcəkdə biznesin inkişafının yüksək potensialını
 5. kommersion sirtini qorumaq

- 4,5
- 1,3
- 1,2
- √ 2,4
- 3,5

374. Biznes təhlükəsizliyinin əsas istiqamətlərinə nə aid edilmir?

- müəssisədə təşkilatı-idarəetmə və inzibati tədbirlər
- √ rəqiblərlə sıx əlaqələrin qurulması
- biznes və heyətin şəxsi təhlükəsizliyinin təmin edilməsi
- ixtisaslaşmış firmaların xidməti
- hüquq mühafizəsi orqanlarının təhlükəsizlik xidmətləri

əkskəşfiyyatın strukturunda aşağıdakı bölmələr fəaliyyət göstərməlidir

- 375.
1. Xüsusi təhlükəsizlik
 2. əvvəllər işdən qovulmuş işçilər
 3. Rəqib müəssisələrin işçiləri
 4. Aydın olmayan təzahürlər
 5. Dezinformasiya tədbirlərinin təşkili

- 1,2,5
- 3,4,5
- 2,3,4
- 1,2,3
- √ 1,4,5

376. Aşağıdakılardan hansı biznes fəaliyyəti subyektləri üçün təhlükənin mənbələrindən biri deyil?

- Sənaye cəsusluğu
- Xüsusi heyətin aşağı peşəkarlığı
- Kriminal zorakılıq
- √ Mümkün risklərin təhlili
- İmkansız tərəfdaşların fəaliyyəti

Biznes fəaliyyəti subyektləri üçün təhlükənin mənbələri nə hesab edilir?

- 377.
1. İmkansız tərəfdaşların fəaliyyəti
 2. İqtisadiyyatın vəziyyəti
 3. Konstruktor sövdələşməsi
 4. Kriminal zorakılıq
 5. Sənaye cəsusluğu

- 1,2,3
- 2,3,4
- 1,3,4
- 3,4,5
- √ 1,4,5

378. əkskəşfiyyatın fəaliyyət obyektini kimi müəssisənin fəaliyyətinin daxili mühiti özünə hansı elementləri daxil edir?

- müəssisənin əməkdaşları, hansı ki, qohumları rəqiblərin yanında işləyirlər
- √ bütün cavablar doğrudur
- əvvəllər işdən qovulmuş işçiləri
- təhlükəsizlik xidmətinin öz əməkdaşları
- kommərsiya sirrinə icazəsi olan köməkçi heyətdən şəxslər

Aşağıdakılardan hansı sənaye əks kəşfiyyatın tsiklləri mərhələləridir?

379. 1.Rəqiblərin qiymətləndirilməsi
2.Sənaye cəsusluğu
3.Xüsusi zəifliyin qiymətləndirilməsi
4.əks tədbirlərin reallaşdırılması
5.Rəqiblərin aksiyaları

- √ 1,3,4
- 1,2,5
- 3,4,5
- 2,4,5
- 1,2,3

Biznesin təhlükəsizliyini təmin etmək üçün nəyi mütləq bilmək lazımdır?

380. 1.Informasiyaların saxlanıldığı sənədləri
2.Tələb olunan vəsaitin məbləğini
3.Hansı elementin daha qiymətli olmağını
4.Yaradılan sistemin nə qədər etibarlı olacağını
5.Sənaye cəsusluğunu

- 1,2
- 4,5
- 1,5
- 2,3
- √ 2,4

381. Biznes xüsusilə bir şəraitdə riskli və təhlükəli fəaliyyətdir

- √ İqtisadi mühitin qeyri-stbil olduğu
- İnformasiya təhlükəsizliyinə dair proqramlar olmadığı
- Nəzəri konsepsiyalar olmadığı
- Hüquqa zidd hərəkətlər olduğu
- Kommərsiya sirrinin qorunmadığı

382. Ölkənin iqtisadi təhlükəsizliyinin formalaşmasının başlıca istiqamətlərindən biri də ...

- √ Xarici iqtisadi əlaqələrin səmərəli quruluşunun formalaşmasıdır
- Düzgün cavab yoxdur
- Qeyri-dövlət sektorunda informasiyanın mühafizəsidir
- Xarici gizli xidmət orqanlarının xüsusi fəallığıdır
- Hüquqa zidd hərəkətlərdən biznesin mühafizəsidir

383. Keçid iqtisadiyyatı ölkələri üçün iqtisadi təhlükəsizliyin spesifik təzahür forması nədir?

- Özəl bölmələrin təhlükəsizliyi
- Milli təhlükəsizlik
- Cəmiyyətin təhlükəsizliyi

- Doğru cavab yoxdur
- ✓ Ərzaq təhlükəsizliyi

Sənaye cəsusluğu – xarici və daxili bazarlarda nə məqsədlə xarici dövlətlərin xüsusi xidmət orqanlarının, ayrı-ayrı xarici firmaların və xüsusi agentlərin, həmçinin Azərbaycanın firma və agentlərinin fəaliyyətidir ?

384.

1. rəqiblərin kommersiya sirlərinin əldə edilməsi
2. müvafiq kommersiya gəlirlərini təşkil edən məlumatların alınması
3. rəqiblərə qarşı əks-hərəkət etmək üçün
4. firmanın xüsusi təhlükəsizliyini təmin etmək üçün
5. iqtisadi təhlükəsizliyi təmin etmək üçün

- ✓ 1,2
- 2,5
- 1,3
- 4,5
- 3,4

Müəssisənin təhlükəsizlik xidməti üçün nəzərdə tutulan müəssisənin təşkilati-ştat bölməsidir?

385.

1. firmanın xüsusi təhlükəsizliyini təmin etmək
2. mühafizə rejiminin təmin edilməsi
3. firmanın kommersiya sirlərini qoruyub saxlamaq
4. heyətin icazə rejiminin təmin edilməsi
5. rəqiblərə qarşı əks-hərəkət

- ✓ 1,3,5
- 1,2,3
- 1,2,5
- 3,4,5
- 2,4,5

386.

Kommersiya sirri hüquqi və fiziki şəxslərin hansı fəaliyyəti ilə bağlı sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır?

- istehsal
- ✓ bütün cavablar doğrudur
- maliyyə
- idarəetmə
- texnoloji

əkskəşfiyyatda hansı metod önəmli məsələdir

387.

- 1.Özünün informasiya mənbələrinin açılmasının qarşısının alınması
- 2.Sənaye əkskəşfiyyatı üçün informasiyanın toplanması
- 3.Iqtisadi resurslara qarşı mübarizə
- 4.Mümkün risklərin təhili
- 5.Iqtisadiyyatın vəziyyəti

- 1,3
- 2,4
- 3,4
- 4,5
- ✓ 1,2

Aşağıdakılardan hansı Sənaye cəsusluğu çərçivəsində rəqiblərin aksiyalarına aid deyil?

388.

1. Mühafizə sisteminin nəzarət altında olması
2. sənaye obyektlərinə və avadanlıqlarına diversiya
3. layihə sənədlərinin və nümunələrinin oğurlanması
4. rəqəbətli kəşfiyyatların aparılması
5. maliyyə fırıldaqları

- 2,5
- 1,3
- ✓ 1,4
- 4,5
- 2,3

- Aşağıdakılardan hansı Sənaye cəsusluğu çərçivəsində rəqiblərin aksiyalarına aiddir?
389.
 1. Mühafizə sisteminin nəzarət altında olması
 2. sənaye obyektlərinə və avadanlıqlarına diversiya
 3. layihə sənədlərinin və nümunələrin oğurlanması
 4. rəqabətli kəşfiyyatların aparılması
 5. maliyyə fırıldaqları
- 1,3,5
 - 1,3,4
 - 1,2,4
 - 1,4,5
 - ✓ 2,3,5
- Sənaye cəsusluğu – xarici və daxili bazarlarda rəqiblərin kommersiya sirrini və müvafiq kommersiya gəlirlərini təşkil edən məlumatların alınması məqsədilə kimlərin fəaliyyətidir?
390.
 1. xüsusi sığorta agentlərinin
 2. xarici dövlətlərin xüsusi xidmət orqanlarının
 3. Azərbaycanın ticarət agentlərinin
 4. ayrı-ayrı xarici firmaların və xüsusi agentlərin
 5. Azərbaycanın firma və agentlərinin
- 1,3,5
 - 1,2,4
 - 1,2,3
 - ✓ 2,4,5
 - 2,3,4
391. Maslonyn ehtiyaclar piramidası neçə səviyyədən ibarətdir?
- ✓ 5
 - 2
 - 4
 - 1
 - 3
392. İşçilərin işgüzar keyfiyyətlərinin vəzifə və ya iş yeri tələblərinə uyğunluğunun müəyyənləşdirmə prosesi necə adlanır?
- Kollektivin formalaşması
 - ✓ İşçilərin qiymətləndirilməsi
 - Qiymətləndirmə meyarları
 - Yeni qrupun yaradılması
 - Doğru cavab yoxdur
393. Aşağıdakılardan hansı qrupun inkişaf mərhələsinə aid deyil?
- Vərdişlərə yiyələnmə
 - Ideal qrup
 - Daxili harmoniya
 - ✓ Çevik və effektiv qrupun yaranması
 - Parçalanma
394. Qrup üzvlərinin daha üstün tutulan sayı neçə nəfərdir?
- 4
 - 8
 - 3
 - 9
 - ✓ 5
395. Bu metod sərəncam ilə konkret tapşırıqlar əsasında işçi heyətinin fəaliyyətinin idarə olunması və tənzimlənməsidir
- ✓ İnzibati
 - Doğru cavab yoxdur

- Sosial psixoloji
- Təşkilatı
- İqtisadi

396. Hansı metodun məğzi icraçıların qarşısına məqsəd, məhdudiyyət qoyulmasındadır

- İnzibati
- Doğru cavab yoxdur
- Sosial psixoloji
- Təşkilatı
- ✓ İqtisadi

397. Təşkilatı metodlar hansı xarakter daşıyır?

- Strateji
- Doğru cavab yoxdur
- Aktiv
- ✓ Passiv
- Spesifik

398. Kadrların idarə olunması funksiyalar hansı metod vasitəsi ilə həyata keçirilmir?

- Təşkilatı
- İnzibati
- ✓ İqtisadi texniki
- Sosial psixoloji
- İqtisadi

399. Biznesin başlıca tərkib hissəsi nədir?

- Peşəkar vərdişlərin səciyyəsi
- Əmək resurslarının formalaşması
- İşçilərin qiymətləndirilməsi
- İşçilərin stimullaşdırılması
- ✓ Kadrların idarəedilməsi

400. İdarəetmədə motivasiya nə deməkdir?

- maddi təminat
- istehsalın yüksəldilməsi
- ✓ tələbatın təmin edilməsi məqsədi ilə işçilərə təsir
- tələbatın təyini
- mənəvi həvəsləndirmə

401. Maslonyn ehtiyaclar piramidası neçə səviyyədən ibarətdir?

- ✓ 5
- 3
- 1
- 4
- 2

402. Qrupun neçə inkişaf mərhələsi vardır?

- 1
- 3
- ✓ 7
- 6
- 4

403. Kadrların idarə olynmasında neçə alt sistem var?

- 1
- √ 2
- 6
- 4
- 3

404. İnsan fəaliyyətinə müsbət təsir vasitəsi necə adlanır?

- optimallaşma
- strateqiya
- √ motivasiya
- missiya
- konsepsiya

405. Müasir motivasiya nəzəriyyələrinin məqsədi?

- əmək haqqının tənzimlənməsidir
- √ konkret istehsalat üçün işçi heyətin strukturunu müəyyənləşdirmək
- İşçilərin fəaliyyət və məsuliyyətinin artırılmasıdır
- Düzgün cavab yoxdur
- işdən yayınma hallarının qarşısını almaq

406. Motivasiyanın mahiyyəti nədir?

- əməyin qiymətləndirilməsi
- Düzgün cavab yoxdur
- Ehtiyacların müəyyən edilməsi
- √ konkret mərhələdə işçilər üçün məqbul olan, insan davranışı motivlərinə uyğun gələn stimulların seçilməsidir

407. Motiv nədir?

- Xarici sövqedici qüvvə
- Cazibə qüvvəsi
- Düzgün cavab yoxdur
- √ Daxili sövqedici qüvvə, cazibə, daxili vadaretmə qüvvəsi
- Nəticə

408. Motivasiya mühüm vəzifəsidir

- √ menecmentin
- əməyin iqtisadiyyatının
- iqtisadiyyat
- Biznesin
- marketinqin

409. İdarəetmənin subyekti nədir?

- kadrların bərqərar olunması və peşəkarlıq baxımından inkişafı metodologiyası
- Düzgün cavab yoxdur
- idarəetmənin yönəldiyi ünsürdür
- işçi heyəti ilə məşğul olan bölmələrin cəmi
- √ qərarların hazırlanması və həyata keçirilməsilə bilavasitə məşğul olan menecer və yaxud idarəetmə aparatının işçisidir

410. İdarəetmənin obyektı nədir?

- √ idarəetmənin yönəldiyi ünsürdür
- işçi heyəti ilə məşğul olan bölmələrin cəmi
- idarəetmə aparatının işçiləri

- təşkilati struktur
- Düzgün cavab yoxdur

411. İdarəetmədə motivasiya nə deməkdir?

- maddi təminat
- mənəvi həvəsləndirmə
- istehsalın yüksəldilməsi
- ✓ təlabatın təmin edilməsi məqsədi ilə işçilərə təsir
- təlabatın təyini

412. Motivasiya metodu neçə kateqoriyaya ayrılır?

- 2
- 7
- ✓ 5
- 4
- 3

413. Firmanın formalaşması və inkişafı ideologiyasını xarakterizə edən biznes hərəkəti xətti necə adlanır?

- qanun
- ✓ konsepsiya
- strateqiya
- taktika
- struktur

414. Təşkilatın yaradılmasının məqsəd və mənası necə adlanır?

- marketinq
- ✓ missiya
- qərar
- taktika
- struktur

415. Marketinq araşdırmalarının əsas elementləri hansılardır?

- qiymətin müəyyən edilməsi, mediaplanlaşdırma, bölüşdürməkanallarının təyin edilməsi
- birbaşa marketinq obyektlərinin təyin edilməsi, xarici partnyorların axtarışı, malların çeşid qaydası
- ✓ tələb həcmının təyin edilməsi, istehlakçıların təhlili, rəqiblərin təhlili
- qiymətin müəyyən edilməsi, xarici partnyorların axtarışı, pozisiyalandırma
- mövqeləşdirmə, segmentasiya, rəqabət üstünlüyünün yaradılması

416. Bazar konyukturası nə deməkdir ?

- mal realizasiyasının sosial şəraiti
- ticarət
- təşkilati
- ✓ tələb-təklifin nisbətidir
- iqtisadi

417. Firmanın məqsədlərinə nail olunması üçün zəruri olan hərəkətlərin ümumiləşdirilmiş modeli adlanır?

- ✓ strategiya
- taktika
- konsepsiya
- missiya
- motivasiya

418. Biznes konsepsiyasının işlənməsi nəzərdə tutur?

- ✓ onun məqsədlərinin formalaşması
- hüquqi bazanın yaradılması
- təşkilati strukturların yaradılması
- infrastrukturun formalaşması
- təşkilati-hüquqi formaların seçimi

419. Fəaliyyətin konkret növləri ancaq xüsusi ... əsasında həyata keçirə bilər

- hesablar
- ✓ razılıq (lisenziya
- sifariş
- tapşırıq
- icazə və təyinat

420. Aşağıdakılardan hansılar iqtisadi məhdudiyətə aiddir?

- ilkin kapital qoyuluşlarının yüksək səviyyəsi
- kommersiyaya nail olunmasında qeyri-müəyyənlik
- düzgün cavab yoxdur
- ✓ bütün cavablar doğrudur
- qoyulmuş vəsaitlərin uzunmüddətli qaytarılması

421. Statistik məlumatlara görə sahibkarların neçə % i öz işlərində daha yaxşı bildikləri sahədə başlayırlar?

- 50 %i
- 70%i
- 60%i
- 80%i
- ✓ 90%i

422. Biznesin konsepsiyası nəyi xarakterizə edir?

- məhsulun keyfiyyətinin yüksəldilməsini
- nəzəri və praktiki baxışlar
- müəssisənin istiqamətlənə biləcəyi bazarı
- düzgün cavab yoxdur
- ✓ müəssisənin inkişafı və formalaşması ideologiyasını

423. Aşağıdakılardan hansı biznesin təşkili mərhələsidir?

- işçi qüvvəsilə təminat imkanları
- ✓ biznes planının işlənilib hazırlanması
- fəaliyyət planının işlənilib hazırlanması
- düzgün cavab yoxdur
- xammal ilə təminat imkanları

424. Öz müəssisəmiz üçün , bazarın boşluğunu tapmaq üçün ... axtarıb tapmaq lazımdır

- əmtəə və xidmət bazarında müştəriləri
- imkanlı və vəzifəli şəxsləri
- ✓ şəxsibacarıqların, meyllərin, ixtisasların praktik tətbiqini
- düzgün cavab yoxdur
- yüksək ixtisaslı işçiləri

425. Məhsul istehsalında ixtisaslaşma ilə əlaqədar strategiyaları reallaşdıran firmaların olur

- Yüksək potensialı
- Yüksək keyfiyyətli məhsul təminatı sistemi
- İnkişaf etmiş marketing sistemi

- ✓ Bütün cavablar doğrudur
- Səviyyəli dizaynerlər

426. Biznesə logistik sistem kimi baxıla bilər

- ✓ Təchizatçılar – istehsal prosesi – istehlakçılar
- İşçi qüvvəsi ilə təminat - təchizatçılar – istehlakçılar
- Nəqliyyat imkanları – dövlət güzəştləri – bazarlar
- İstehsalçılar - istehsal prosesi – istehlakçılar
- Xidmət imkanları - istehsal prosesi – bazarlar

427. Aşağıdakılardan hansı müəssisənin şəhərdə yerləşdirilməsinin üstün cəhəti deyil?

- Yaxşı nəqliyyat imkanları var
- ✓ Torpağın dəyəri yüksəkdir
- Kifayət qədər ixtisaslı işçi qüvvəsi var
- Enerji ilə normal təchizatı var
- Xidmət səviyyəsi yüksəkdir

428. Bu müəssisənin yerinin seçilməsinə təsir edən prinsipial amil deyil:

- Nəqliyyat imkanları
- ✓ Vergi güzəştləri
- Bazara yaxınlıq
- işçi qüvvəsi ilə təminat imkanları
- Dövlət güzəştləri

429. Aşağıdakılardan biri biznesin təşkili mərhələsi deyil:

- Layihənin reallaşdırılması
- biznes planının işlənilib hazırlanması
- ✓ Maliyyə planının tərtib edilməsi
- Fəaliyyət strategiyasının işlənilməsi
- Yeni ideyanın axtarışı

430. Bunlardan hansı strategiyanın seçilməsində vacib amil deyil?

- İşçilərin ixtisas səviyyəsi
- Firmanın maliyyə resursları
- Sahənin güclü tərəfləri
- ✓ Kapitalın dövr etməsi
- Vaxt amili

431. Strətegiya ...

- Fərdi yaradıcılıqdır
- ✓ Niyət haqqında deklarasiyadır
- Sərfəli xidmət imkanındır
- Doğru cavab yoxdur
- Məqsədə çatmaq üçün praktik vasitədir

432. Müəssisənin fəaliyyət xəttində istifadə olunan əsas funksiyaların yerinə yetirilməsinə nə kömək edir?

- Lazımı həcmdə kapital
- Tərəfdaşlar
- Düzgün seçilmiş strətegiya
- ✓ Məqsədlərin qoyuluşu
- Fikir birliyi

433. Biznes konsepsiyasını işləyib hazırlayarkən müəssisələrin fəaliyyətinin əsas xəttini nədən başlamaq lazımdır?

- Marketing tədqiqatından
- Gələcək planlardan
- İstehsalçıların istəklərindən
- Elmi araşdırmadan
- ✓ İstehlakçıların arzularından

434. Biznesin konsepsiyası müəyyən amillərlə şərtlənir. Aşağıdakılardan hansı bu amillərdən biri deyil?

- Firmanın rəqabət üstünlükləri ilə
- Tələbatın ödənilməsi ilə
- İstehlakçıların məcmusu ilə
- Buraxılmış məhsul ilə
- ✓ Məhsulun kəmiyyət və keyfiyyəti ilə

Konsepsiyaya daxildir:

- 435.
1. Biznesin qurulması və inkişaf mərhələləri
 2. Etalon strategiyaya nail olmaq
 3. Biznesin məqsədinin müəyyənləşdirilməsi
 4. İstehlakçıların zövq və tələbinin müəyyənləşdirilməsi
 5. Fəaliyyət strategiyasının işlənməsi

- 3,4
- 3,1
- 1,5
- 3,2
- ✓ 3,5

436. Qeyd edilənlərin hansı malın həyat tsiklinin mərhələsi deyil?

- ✓ müflislik
- düşmə
- artım
- malın bazara daxil olması
- yetkinlik

437. Müəssisənin həyat tsikli neçə mərhələdən ibarətdir?

- ✓ 4
- 5
- 3
- 2
- 1

438. Biznes tsiklinə aid edilmir?

- biznes tsiklinin həyati tsikli
- müəssisənin həyati tsikli
- malın həyati tsikli
- işgüzar tsikl
- ✓ istehsalın həyati tsikli

439. Transformasiyanın əsas növlərindən biri deyil

- Şəklini dəyişmə
- ✓ Qruplaşdırma
- Qoşulma
- Birləşmə
- Bölünmə

440. Marketing, sifariş, istehsalın planı, istehsal – bunlar hansı tsiklin mərhələləridir

- Məhsulun həyat tsiklinin
- Doğru cavab yoxdur
- Müəssisənin həyat tsiklinin
- Biznes növünün həyat tsiklinin
- √ İşgüzar tsiklinin

441. Bu məsulun həyat tsiklinin mərhələsinə aid deyil:

- Yetkinlik
- Tənəzzül
- Bazara daxil olma
- İnkişaf
- √ Genişlənmə

442. Müəssisənin ödəmə qabiliyyətinin olmaması hansı qanuna uyğun olaraq müəyyənləşdirilir?

- Doğru cavab yoxdur
- “Sahibkarlıq fəaliyyəti haqqında” qanun
- √ “Müəssisənin müflisləşməsi və iflası haqqında” qanun
- Xarici investisiyaların qorunması haqqında” qanun
- “Anti inhisar fəaliyyəti haqqında qanun

443. Müəssisənin müflisləşməsi və iflası haqqında AR-nın qanunu nə vaxt qəbul edilib?

- 1994
- √ 1992
- 1991
- 1993
- 1995

444. Bunlardan hansı müəssisənin həyat tsiklinin mərhələsinə aid deyil?

- √ Doğru cavab yoxdur
- Yetkinlik
- Təşkil
- İnkişaf
- Tənəzzül

445. İşgüzar tsiklin uzunluğuna hansı amil təsir göstərmir?

- İstehsal müddəti
- √ Məhsulun vəziyyəti
- Bazar konyukturu
- Tələbin vəziyyəti
- Dövrüyyə

446. Aşağıdakılardan hansı biznes tsikllərinin növlərindən biri deyil?

- İşgüzar tsikl
- Firmanın həyat tsikli
- √ inkişaf tsikli
- Biznes növünün həyat tsikli
- Məhsulun həyat tsikli

447. Aşağıdakılardan biri biznesin mərhələlərindən biri deyil

- Tənəzzül
- √ Doğru cavab yoxdur
- Bərqərar olma

- Təmin edilmə
- Böyümə

448. Biznes məşğuliyyəti adətən müşayət olunur

- Doğru cavab yoxdur
- Müəssisənin müflisləşməsi və iflası ilə
- Mal və xidmətlər növünə olan ehtiyacla
- İqtisadi dövrənin mərhələlərinin dəyişməsi ilə
- ✓ Pul vəsaitinin əldə edilməsi və xərclənməsi ilə

449. Dünya iqtisadiyyatının təcrübəsi də biznesin nizamsız deyil fəaliyyət göstərdiyini təsdiqləyir

- Müasir idarəetmə əsasında
- ✓ Daxili qanunauyğunluqlar əsasında
- Dövlət qanunları əsasında
- Sahibkarların konkret təklifi əsasında
- Biznes plan əsasında

450. Biznes aləmində mövcud olan strategiyanın bütün növlərini neçə qrupda ümumiləşdirmək olar?

- ✓ 3
- 2
- 1
- Doğru cavab yoxdur
- 4

451. Biznes strategiyasının seçilməsi nə tələb edir?

- ✓ Maliyyə vəsaiti
- Doğru cavab yoxdur
- Təhlükəsiz əmək şəraiti
- Dəqiq, qərəzsiz informasiya
- Əlverişli şərait

452. Hücum strategiyasının variantları kifayət qədərdir

- ✓ Dünya biznes praktikasında
- Regional biznes praktikasında
- Müəssisənin işgüzar strategiyasında
- Doğru cavab yoxdur
- Çoxməqsədli strategiyasında

453. Bazarda mövqeyin saxlanması hansı strategiyaya aiddir?

- Hücum
- Doğru cavab yoxdur
- Biznes növünün dəyişdirilməsi
- Çoxməqsədli
- ✓ Müdafiə

454. Rəqiblərin yeni icadları, keyfiyyət dəyişiklikləri nəzərdən qaçmışdır, daha doğrusu firma artıq mürğülənmişdir . Bu hansı strategiyaya aiddir?

- Hücum
- Çoxməqsədli
- Doğru cavab yoxdur
- Qaymağın çıxarılması
- ✓ Müdafiə

455. Sahibkarlıq strategiyaları arasında ən risklisi hansıdır?

- ✓ Kütləvi zərbə
- Doğru cavab yoxdur
- İxtisaslaşmış ixtisas strategiyası
- Yaradıcılıq imitasiyası
- Cəld və gözlənilmədən hücum

456. Reputinq nədir?

- Müəssisənin firma üsulu
- Müəssisənin şəxsi işgüzar reputasiyası
- Müəssisənin missiyası
- Qudvil
- ✓ İşgüzar reputasiyanın yaranma mexanizmi

457. Bu, işgüzar reputasiyanın pilləsinə aid deyil

- ✓ Müəssisənin missiyası
- Müəssisənin firma üsulu
- Firmanın imici
- İşgüzar reputasiyanın dəyəri
- Müəssisənin şəxsi işgüzar reputasiyası

458. Bu reputinq in əsas işçi anlayışı deyil?

- İşgüzar reputasiya
- üsul
- İmic
- Qudvil
- ✓ Mənfə rəyin yaranması

459. Reputinqin məqsədi nədir?

- İctimaiyyətlə iş aparma
- Müəssisənin gəlirini artırmaq
- ✓ İstehlakçının axtarışı və satış üzrə söylərini heçə endirmək
- Gəlir və xərcləri balanslaşdırmaq

460. Müasir bazarda işin aparılmasının neçə prinsipi məlumdur?

- 4
- 3
- 5
- 8
- ✓ 7

461. Bu, firmanın işgüzar reputasiyanın tərkib hissəsi deyil

- Firmanın vizual obrazı
- Menecment
- Doğru cavab yoxdur
- Pablik rileyşn
- ✓ Merketinq

462. Vizual obraza aid deyil:

- Loqotip
- Firma üslubu
- Yerin dizaynı

- ✓ Firmadaxili reklam
- əmtəə nişanı

463. Pablik rileyşn mühüm komponentidir

- Sosial statusun
- Doğru cavab yoxdur
- ✓ idarəedici fəaliyyətin
- Təşkilati fəaliyyətin
- İctimai sahələrin

464. Public relations nə deməkdir?

- istehlakçıların stimullaşdırılması
- müəssisə imicinin yaradılması
- ictimai fəaliyyət
- tanınmış əmtəə nişanı
- ✓ ictimai münasibətlər

465. Xüsusi maliyyə və digər şirkətlər tərəfindən aparılan qısa müddətli və uzun müddətli icarənin xüsusi növü necə adlanır?

- likvidlik
- ✓ lizinq
- libor
- lider
- liveric

466. Aşağıdakılardan hansı bazarda işin aparılması prinsipinə aiddir?

- Real imkana malik ol
- ✓ Məqsədyönlü ol
- Sadə və yaddaqalan ol
- Saxtakar ol
- Doğru cavab yoxdur

467. Pablik rileyşn nədir?

- Firmanın vizual obrazının qiyməti
- Məhsulun satışının buraxılması üzrə reklam
- Doğru cavab yoxdur
- ✓ müəssisə haqqında ictimai rəyin təşkili üzrə çoxtərəfli fəaliyyət
- ən zəif imic yaradan faktor

468. Birbaşa reklama, xüsusən kütləvi informasiya vasitələrində, nədir?

- Effektiv menecment
- ✓ ən zəif imic yaradan faktor
- Firma rəhbərlərinin və əməkdaşlarının zahiri görünüşü
- Doğru cavab yoxdur
- Aktiv işləyən texnologiya

Firmanın nailiyyəti nə ilə bağlıdır?

469. 1. Təşkilatın idarəedicilərinin
2. Cəmiyyətin və onun işlədiyi
3. Kollektiv və partnyorlar
4. İnsan birliklərinin səhhəti, stabilliyi
5. Göstərdiyi münasibət

- 1,4
- 3,5
- 1,5

- ✓ 2,4
- 4,5

470. İngilis dilindən hərfi tərcümədə publik rileyşn termini nə deməkdir?

- ✓ İctimaiyyətlə əlaqə
- kommersiya münasibətləri
- doğru cavab yoxdur
- əməkdaşlıq
- İşgüzar reputasiya

471. Publik rileyşnz konsepsiyası harda özünü göstərmir?

- Rəhbərin və personalın öz aralarında davranış tərzində
- ✓ Doğru cavab yoxdur
- Sahibkarlığın yetkin və inkişaf etmiş mədəniyyətində
- Firmanın müəyyən üsul və imicində
- Rəhbərin və personalın cəmiyyətdə davranış tərzində

Publik rileyşnz konsepsiyası harda özünü göstərir?

472. 1.Sosial psixoloji vəziyyətlərdə
2.Sahibkarlığın yetkin və inkişaf etmiş mədəniyyətində
3.Firmanın real imkan və üstünlüklərində
4.Firmanın müəyyən üsul və imicində
5.Rəhbərin və personalın cəmiyyətdə davranış tərzində

- 1,3,5
- 2,3,5
- ✓ 2,4,5
- 1,2,3
- 2,3,5

473. Kommersiya şirkəti və cəmiyyətin qarşılıqlı təsirinin əsas istiqamətləri hansılardır?

- ✓ Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Partnyorluq
- Sosial xarakterli investisiya
- Xüsusiyyətçilik

Müəssisənin işgüzar reputasiyasının yaradılma qaydaları aşağıdakılardır:

474. 1.Yaradılan obraz firmanın real imkanlarına əsaslanmalıdır
2.Müəssisə haqqında ictimai rəy olmalıdır
3.Firmanın obrazı plastik olmalıdır
4.Imic orijinal, sadə, tanınan olmalıdır
5.Müəssisənin inkişaf konsepsiyası olmalıdır

- 2,4,5
- ✓ 1,3,4
- 3,4,5
- 1,2,3
- 2,3,4

Müəssisənin işgüzar reputasiyasının əsas yaradılma prinsipləri hansılardır?

475. 1.Müəssisənin missiyası
2.Alicı istəklərinin təmin edilməsi
3.Imicin yaradılması üzrə söylərin daimiliyi
4.Peşəkar xidmət
5.Imic xidmətinin təşkili

- ✓ 1,3,5
- 1,3,4
- 3,4,5
- 2,3,4

- 1,2,3

476. Firma tərəfindən mövcud bazar payının qorunması və bazarda öz paylarının saxlanmasını nəzərdə tutan biznes strategiyası?

- √ müdafiəvi strategiya
- biznes növləri dəyişməsinin hücum strategiyası
- “sahibkarlıq dzyudosu” strategiyası
- biznes növlərinin dəyişmə strategiyası
- azalma strategiyası

477. Strategiyanın səmərəliliyi aşağıda qeyd edilən göstərici ilə qiymətləndirilmir?

- iqtisadi səmərə
- texniki səmərə
- ekoloji səmərə
- sosial səmərə
- √ strateji səmərə

478. Biznes strategiyasının yekun mərhələsi hansıdır?

- √ onun qiymətləndirilməsi
- yeni texnologiyaların tətbiqi
- müvəqqəti amilin nəzərə alınması
- firmanın maliyyə imkanlarının araşdırılması
- məhsul portfelinin təhlili

479. Aşağıdakılardan hansı işgüzar reputasiyanın yaradılması üçün aktiv işləyən texnologiya sahəsində imic faktoruna aid deyil?

- √ İctimai əlaqələrin uyğunlaşması
- İstehsalın etikası
- Xidmət mədəniyyəti
- İstehsalat prosesinin texnologiyası

480. Aşağıdakılardan hansı istehlakçı yaratmağa nail olmağın dörd yolundan biri deyil?

- Qiymətin əmələ gəlməsi
- İstehlakçının iqtisadi reallığına uyğunlaşmaq
- İstehlak faydalılığını yaratmaq
- İstehlakçıya onun üçün həqiqi dəyərə malik olanı təklif etmək
- √ Məhsulun kəmiyyət və keyfiyyətini artırmaq

481. İxtisaslaşmış bazar strategiyasının əvvəlkindən fərqi nədir?

- Xüsusi bir məhsul üzərində qurulur
- Doğru cavab yoxdur
- Siyasətin təhlili üzərində qurulur
- İstehlak faydalılığının yaradılmasına çalışır
- √ bazarın öyrənilməsi üzərində qurulur

482. Hücum strategiyası nə üçün xüsusi sahibkarlıq yanaşmasını tələb edir?

- Bu strategiyanın variantları dünya biznes praktikasında kifayət qədər olduğuna görə
- √ Yeniliklərin reallaşmasına əsaslandığından
- Doğru cavab yoxdur
- İstehsalın effektiv üsullarını təmin etdiyi üçün
- Rəqabət şəraitində bazarda birinci olduğuna görə

483. Diversifikasiya digərləri ilə müqayisədə

- Gözlənilməz və riskli nəticələri var

- Doğru cavab yoxdur
- Yaradıcı yanaşmaya meyllidir
- İnkişaf səviyyəsi yüksəkdir
- ✓ Daha təkmil və mürəkkəbdir

484. Məhsul portfelinin təhlilinin köməyi ilə biznesin hansı mühüm amilləri balanslaşdırıla bilər?

- ✓ Risk, pul axını, yenilənmə
- Doğru cavab yoxdur
- İstehlak faydalılığı və risk
- Pul axını , köhnəlmə
- Rəqabət, risk

485. Franşayzing əsasən həyata keçirilən kiçik və böyük biznesin inteqrasiya formasıdır?

- nou-hau
- patent
- ✓ franşızanın alınması
- lisenziya
- əmtəə nişanı

486. Aşağıdakılardan hansı müəsisənin şəxsi vəsaitini əsas mənbəyidir?

- Ehtiyat kapitalı
- Səmərəli kapital
- Düzgün cavab yoxdur
- ✓ Nizamnamə kapitalı
- Əlavə kapital

487. İnflyasiyanın neçə növü mövcuddur?

- 8
- 6
- ✓ 3
- 5
- 10

488. Texnologiya və əmtəə nişanına dair lisenziya satışı sistemi necə adlanır?

- faktoring
- ✓ franşayzing
- marketinq
- vençur
- lizing

489. Qeyd edilənlərdən hansı şəxsi maliyyələşdirmə mənbələrinə aid edilmir?

- ✓ bank krediti
- Amortizasiya
- partnyorların vəsaitləri
- aktivlərin satışı
- səhmlərin satışı

Aşağıdakılardan hansı franşayzerin müstəsna hüquqlarına aid deyil?

490. 1. əmtəə nişanı
2. firma üslubu
3. mülkü hüquq
4. patent
5. müqavilə

- 1,4

- 2,3
- √ 3,5
- 1,2
- 2,4

491. Vençur kapitalı xüsusi investisiya növü olaraq strategiyasını aparır

- √ 3-5 illik mərhələdə
- düzgün cavab yoxdur
- 3-6 illik mərhələdə
- 5-7 illik mərhələdə
- 2-5 illik mərhələdə

492.]Vençur kapitalı sxemində sahibkar nə axtarışı aparır

- ixtisaslı kadrlar
- doğru cavab yoxdur
- xüsusi investisiya növü
- √ cəlbədicə biznes layihəsi
- külli miqdarda kapital

Şəbəkələrin mahiyyəti nədir:

493. 1.öz biznesini aparmaq
2.şəbəkə hissələrinin satışı
3.daha çox iştirakçının cəlb olunması
4.münaqişə yaratması

- 1,5
- 4,5
- √ 2,3
- 1,2
- 3,4

Françayzi öz fəaliyyətini neçə aparır?

494. 1.françayzerin əmtəə nişanı altında
2.françayzilərin qurultayını nə təşkil edir
3.öz üslubunu françayzerlə eyniləşdirir
4.əmtəə bazarında onun ad-sanından istifadə edir
5.françayzer uğurlu biznes təşkil edir

- 1,4,5
- √ 1,3,4
- 2,3,4
- 1,3,5
- 3,4,5

495. Françayzinin mahiyyəti nədir ?

- ictimaiyyətlə əlaqə qurmaq
- √ öz biznesini aparmaq
- şəbəkə hissələrinin satışıdır
- doğru cavab yoxdur
- daha çox iştirakçının cəlb olunmasıdır

496. Françayzi öz fəaliyyətini neçə aparır?

- debitor borcları hesabına
- doğru cavab yoxdur
- √ françayzerin əmtəə nişanı altında
- səmərəli maliyyə aləti olan faktoring kimi
- mal göndərənin kreditör borcu hesabına

497. Rusiya terminalogiyasına görə françayrez nə deməkdir ?

- əmlaka malik olmaq
- √ hüquqa malik olmaq
- yüksək etikaya malik olmaq
- kapitala sahib olmaq
- ad-sana malik olmaq

Aşağıdakılardan hansılar cari aktivlərə aiddir ?

498.

- 1.nağd pullar
- 2.debitör hesablar
- 3.bank depoziti
- 4.veksellə ödəniş
- 5.istiqrazlar

- 1,2,4
- doğru cavab yoxdur
- 3,4,5
- √ 1,2,3
- 1,2,5

Maliyyələşdirmə mənbələri adətən hansı kateqoriyaya bölünür?

499.

- 1.ümumi
- 2.xüsusi
- 3.maliyyə ehtiyatları
- 4.maliyyə münasibətləri
- 5.borc

- √ 2,5
- 2,4
- 1,4
- 1,3
- 1,2

500. Maliyyələşmə mənbələri adətən neçə kateqoriyaya bölünür ?

- 1
- 4
- D/c yox
- 3
- √ 2